

TEST: 0803#01#Y14#01QIYABI

Test	0803#01#Y14#01Qiyabi
Fənn	0803 - Biznes əlaqələri
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	44
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı biznes əlaqələrinin növünə aid deyil? (Çəki: 1)

- ☐ işgüzar
- ☐ şəxsi
- ☐ strateji
- ☐ perspektiv
- ☒ operativ

Sual: Bu xüsusiyyətlərdən hansı biznesmen üçün xarakterik deyil? (Çəki: 1)

- ☐ məsuliyyət
- ☐ özünə inam
- ☒ yalançılıq
- ☐ müştərilərə diqqət
- ☐ əsaslanmış risk fəaliyyəti

Sual: Şirkətin makro-mühitinə nə aiddir? (Çəki: 1)

- ☐ təchizatlar, istehlakçılar, xarici partnyorlar
 - ☒ iqtisadi mühit, təbii mühit, elmi-texniki mühit
 - ☐ rəqiblər, vasitəçilər, hökumət orqanları
 - ☐ xarici partnyorlar, mədəni mühit
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Şirkətin mikro-mühitinə nə aiddir? (Çəki: 1)

- ☒ müştərilər, rəqiblər
 - ☐ xarici partnyorlar, hökumət orqanları, banklar
 - ☐ rəqiblər, hökumət orqanları, istehlakçılar cəmiyyəti
 - ☐ müştərilər, banklar, vasitəçilər
 - ☐ xarici partnyorlar, vasitəçilər
-

Sual: Aşağıdakılardan hansı biznesin xarici mühitinə aid deyil? (Çəki: 1)

- ☐ rəqiblər
 - ☒ istehsal
 - ☐ təbii mühit
 - ☐ iqtisadi artım
 - ☐ siyasi amillər
-

Sual: Bunlardan hansı makro mühit amilinə aid deyil? (Çəki: 1)

- ☐ coğrafi mühit
 - ☐ demoqrafik mühit
 - ☐ texnoloji mühit
 - ☐ sosial-mədəni mühit
 - ☒ makro mühit
-

Sual: Bunlardan hansı biznesin daxili mühitinə aid deyil? (Çəki: 1)

- ☐ maliyyə xidməti
 - ☐ marketinq xidməti
 - ☒ siyasi amillər
 - ☐ mühasibatlıq
 - ☐ istehsal
-

Sual: Biznes əlaqələrinin qurulmasında aşağıdakılardan hansı vacib olmalıdır? (Çəki: 1)

- ☐ kəmiyyət
 - ☐ keyfiyyət
 - ☐ mədəniyyət
 - ☐ maliyyə vəsaiti
 - ☒ bunların hamısı düzgün cavabdır
-

Sual: Aşağıdakılardan hansı biznesin mühüm əlamətlərindən ibarətdir? (Çəki: 1)

- ☒ hamısı
 - ☐ iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi
 - ☐ biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat
 - ☐ şəxsi və kollektiv təşəbbüskarlıq
 - ☐ qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək.
-

Sual: Bunlardan hansı biznesin xarici mühitinə aid deyil? (Çəki: 1)

- ☐ sosial-mədəni mühit
 - ☐ demoqrafik mühit
 - ☐ işsizliyin mahiyyəti
 - ☐ xarici ticarət
 - ☒ müəssisənin strukturu
-

Sual: Bunlardan hansı biznesin daxili mühit amili deyil? (Çəki: 1)

- ☐ müəssisənin məqsədi
 - ☐ müəssisənin strukturu
 - ☐ müəssisənin azadlığı
 - ☐ heyyyət
 - ☒ vergi ödənişinin səviyyəsi
-

Sual: Bunlardan hansı daxili mikro mühit amili deyil? (Çəki: 1)

- ☐ qanunlar
 - ☐ dövlət tənzimlənməsi idarələri
 - ☐ əmək ehtiyatları
 - ☐ rəqiblər
 - ☒ dünya bazarında konyuktura
-

Sual: .Bunlardan hansı biznesin növünə aid deyil? (Çəki: 1)

- ☐ istehsal
 - ☐ kommersiya
 - ☐ maliyyə
 - ☒ istehlak
 - ☐ konsaltinq
-

Sual: Biznesdə şəxslərarası ümsiyyətin növləri: (Çəki: 1)

- ☒ işgüzar, şəxsi, strateji
 - ☐ perspektivli, strateji, intuitiv
 - ☐ intuitiv, məqsədyönlü, şəxsi
 - ☐ məqsədyönlü, işgüzar, intuitiv
 - ☐ doğru cavab yoxdur
-

Sual: Məqsədyönlü şəkildə qurulmuş münasibətlər: (Çəki: 1)

- ☐ gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- ☐ öz-özünə yaranan münasibətlərdir

- ☒ iş adamının şüurlu şəkildə və əvvəlcədən formalaşdırdığı münasibətlərdir
☐ işgüzar münasibətdən daha çox dostcasına münasibətlərdir
☐ işdə hər gün yaranan münasibətlərdir

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Top-menecerlər necə işgüzar əlaqələr axtarır? (Çəki: 1)

- ☒ partnyorluq və ya investisiya xarakterli
☐ xidməti irəliləyişə nail olmaq üçün
☐ təşkilat daxilində əlaqələr
☐ dost münasibətləri üçün
☐ yeni işgüzar əlaqələr axtarmırlar

Sual: Biznesin daxili mühitinin tərkib hissələri: (Çəki: 1)

- ☐ rəqiblər, müştərilər, təchizatçılar, əməkdaşlar
☐ dövlət müəssisələri, siyasi qüvvələr, rəqiblər, bazarlar
☐ texnoloji, hüquqi, ekoloji, siyasi qüvvələr
☒ əsas fondlar, əməkdaşlar, maliyyə, materiallar
☐ rəqiblər, müştərilər, maliyyə, materiallar

Sual: Biznesin xarici mühitinin tərkib hissələri: (Çəki: 1)

- ☐ əməkdaşlar, siyasi qüvvələr, bazarlar, maliyyə
☐ bazarlar, təchizatçılar, əsas fondlar, dövlət müəssisələri
☒ rəqiblər, müştərilər, təchizatçılar, bazarlar
☐ bazarlar, əməkdaşlar, maliyyə, materiallar
☐ doğru cavab yoxdur

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Strateji münasibətlər: (Çəki: 1)

- ☐ iş adamının şüurlu şəkildə və əvvəlcədən formalaşdırdığı münasibətlərdir
- ☐ öz-özünə yaranan münasibətlərdir
- ☒ gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- ☐ işdə hər gün yaranan münasibətlərdir
- ☐ işgüzar münasibətdən daha çox dostcasına münasibətlərdir

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Elm kimi publik rileyşnzin vətəni: (Çəki: 1)

- ☐ Rusiya
- ☒ ABŞ
- ☐ Fransa
- ☐ İspaniya
- ☐ Almaniya

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Publik releysinzə neçəyə qədər tərif verilib? (Çəki: 1)

- ☐ 8
- ☐ 100
- ☐ 200
- ☒ 500
- ☐ 2

Sual: İlk dəfə “publist relation” termini harada meydana gəlmişdir? (Çəki: 1)

- ☒ ABŞ
- ☐ İngiltərə
- ☐ Almaniya
- ☐ Yaponiya

☐ Fransa

Sual: "Publik relations" ilk növbədə hansı funksiyaları daşıyır? (Çəki: 1)

- ☐ siyasət
 - ☒ idarə etmə
 - ☐ təşkilatçı
 - ☐ imic
 - ☐ özünə inam
-

Sual: "Public relation" nə deməkdir? (Çəki: 1)

- ☐ İstehlakçının həvəsləndirilməsi
 - ☒ İctimaiyyətlə əlaqələr
 - ☐ Tanınmış ticarət markası
 - ☐ İctimai fəaliyyət
 - ☐ Şirkətin imicinin yaradılması
-

Sual: Tədqiqatçılar PR-nın sinonimi kimi aşağıdakılardan hansı ifadəni işlədirlər? (Çəki: 1)

- ☒ Kommunikasiya menecmenti
 - ☐ Reklam
 - ☐ Sövdələşmə
 - ☐ Kopreativ idarə etmə
 - ☐ Konsaltink
-

Sual: "Public relation" terminin ilk müəllifi Amerikanın neçənci prezidenti olmuşdur? (Çəki: 1)

- ☐ 1-ci
 - ☒ 3-cü
 - ☐ 10-cu
 - ☐ 30 -cu
 - ☐ 20-ci
-

Sual: Bunlardan hansı reklamın xassəsi deyil? (Çəki: 1)

- ☐ Ödəmə.
 - ☐ Bir istiqamətliklik
 - ☐ Qeyri- şəxsiyyətlik
 - ☒ Absolyutluq
 - ☐ Vasitəli
-

Sual: Azərbaycan respublikasında reklam haqqında qanun neçənci ildə yazılmışdır? (Çəki: 1)

- ☐ 1992
- ☐ 1997
- ☒ 2000

- ☐ 2004
 - ☐ 2006
-

Sual: Publicitinin problemləri ilə kimlər məşğul olur? (Çəki: 1)

- ☒ Yazıçılar
 - ☐ Siyasətçilər
 - ☐ menecerlər
 - ☐ Hüquqşünaslar
 - ☐ Katiblər
-

Sual: P/ R-nin əsas neçə funksiyası var? (Çəki: 1)

- ☐ 1
 - ☒ 3
 - ☐ 4
 - ☐ 6
 - ☐ 8
-

Sual: İctimai dialoq klasiklərdən kimin adı ilə bağlıdır? (Çəki: 1)

- ☐ Senter
 - ☒ Sokrat
 - ☐ Aristotel
 - ☐ Platon
 - ☐ Katlit
-

Sual: P/ R-in üzrə mütəxəssis rəhbərlik üçün hansı rolu oynayır? (Çəki: 1)

- ☐ Hüquqşünas
 - ☐ Kordinator
 - ☐ mətbuat katibi
 - ☐ İş icraçısı
 - ☒ Məsləhətçi, vasitəli
-

Sual: Aşağıdakılardan hansı P.R tədqiqatının daha geniş yayılmış üç növündən biridir? (Çəki: 1)

- ☒ Fizioloji tədqiqat.
 - ☐ Sosioloji tədqiqat
 - ☐ Düzgün cavab yoxdur.
 - ☐ Kommunikasiyaya aiddir.
 - ☐ Qeyri rəsmi tədqiqat.
-

Sual: Aşağıda verilənlərdən hansı ictimaiyyətlə əlaqə sferasında profesional praktika üçün bilik vacib deyil? (Çəki: 1)

- ☐ Kommunikasiya.
- ☐ Psixoloji.
- ☒ Dəqiq elimlər.

- ☐ Etikanın əsasları
 - ☐ İqtisadiyyat.
-

Sual: Aşağıdakılardan hansı "repyuting" in əsas işçi anlayışı deyil? (Çəki: 1)

- ☐ Üsul.
 - ☒ Reklam.
 - ☐ İmic.
 - ☐ İşguzar reputasiya
 - ☐ Reputasiyanın qiyməti
-

Sual: Pablik rileyşnz: (Çəki: 1)

- ☐ ictimai, əxlaqi normalara mütləq riayət olunmasıdır
 - ☒ menecmentin təşkilat və onun ictimaiyyəti arasında əlaqələr qurulması və saxlanması üzrə müstəqil funksiyasıdır
 - ☐ reklam fəaliyyətinin tərkib hissəsidir
 - ☐ malların və xidmətlərin yönəldilməsi üzrə fəaliyyətdir
 - ☐ təşkilat daxilində ünsiyyət bacarığıdır
-

Sual: pablisiti nədir? (Çəki: 1)

- ☐ ümumi maraqların birləşdirdiyi insanlar dairəsidir
 - ☒ fəal publisistik fəaliyyətlə məşğul olan insanlar birliyidir
 - ☐ təşkilatın, işçi heyətin, onun fəaliyyətinin geniş ictimaiyyət qarşısında müsbət mənada məşhurluğu və tanınmasıdır
 - ☐ pablik rileyşnzin təşkilatdaxili münasibətlərin qurulması ilə bağlı xüsusi növüdür
 - ☐ təşkilat və hökumət müəssisələri arasında xoş münasibətlərin saxlanmasıdır
-

Sual: Promouşn nədir? (Çəki: 1)

- ☐ ictimai fikrin qabaqcadan görülməsi, təhlili və təfsiridir
 - ☐ təşkilatın bütün səviyyəli rəhbərlərinə məsləhətlərin verilməsidir
 - ☐ təşkilatın işinin planlaşdırılması və həyata keçirilməsidir
 - ☐ məqsədlərin müəyyən edilməsi, plan və büdcənin tərtib edilməsidir
 - ☒ şəxsiyyətə, mala, təşkilata və ya fəaliyyət istiqamətinə marağın formalaşdırılmasıdır
-

Sual: Dövlət və qanunverici orqanların qərarlar qəbul etməsi prosesinə təsir mexanizmi: (Çəki: 1)

- ☒ lobbiçilikdir
 - ☐ planlaşdırma
 - ☐ stimullaşdırma
 - ☐ proqnozlaşdırma
 - ☐ əlaqələndirmə
-

Sual: PR-ın strategiyasının hazırlanması ilk növbədə nəyə yönəldilib? (Çəki: 1)

- ☐ Təşkilatlar və cəmiyyətin çoxsaylı qrupları arasında qarşılıqlı etibar münasibətlərinin təşkilinə

- ☒ Əsas məqsədə nail olmağa
 - ☐ Anlaşmaya nail olmağa
 - ☐ Elmi-tətbiqi nizam-intizamın inkişafına
 - ☐ Komunikasiya siyasətinin həyata keçirilməsinə
-

Sual: 4.sferasında profesional praktika üçün hansı bilik vacibdir? (Çəki: 1)

- ☐ ekologiya
 - ☐ marketing
 - ☐ maliyyə
 - ☐ muhasibat
 - ☒ sosiologiya
-

Sual: Məqsədlər nə ilə şərtlənir? (Çəki: 1)

- ☐ sosial mühitlə
 - ☒ xarici mühitlə
 - ☐ daxili mühitlə
 - ☐ bütün cavablar doğrudur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İctimaiyyətlə əlaqə sferasında profesional praktika üçün hansı bilik vacib deyil? (Çəki: 1)

- ☐ psixologiya
 - ☒ marketing
 - ☐ sosiologiya
 - ☐ iqtisadiyyat
 - ☐ siyasətşünaslıq
-

Sual: PR üzrə mütəxəssis necə adlanır? (Çəki: 1)

- ☐ Menecer
 - ☐ Muhasib
 - ☐ İqtisadçı
 - ☐ Sosioloq
 - ☒ Piermen
-

Sual: PR-in əsas prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ PR faktlarla işləmir
 - ☐ PR şəxsi maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
 - ☐ PR sferasında intizamlı yanaşma lazım deyil
 - ☐ bütün cavablar doğrudur
 - ☒ düzgün cavab yoxdur
-

BÖLMƏ: 0203

Ad

0203

Suallardan

6

Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı Maslov nəzəriyyəsinə görə tələbin baş mərhələli iyerarxiyasına aid deyil? (Çəki: 1)

- ☐ Ən aşağı səviyyəyə fizioloji tələbatlar.
- ☐ Üçüncü səviyyəni ictimai tələbatlar
- ☐ Dördüncü səviyyə - nüfuz tələbatlar.
- ☐ Sonuncu səviyyə özünü ifadə etmə.
- ☒ Hər bir insan eyni vəziyyətə müxtəlif tərəqqidə yanaşır.

Sual: Bunlardan hansı məlumatlandırmaq prosesinin aşağıdakı 4 mərhələsini özündə birləşdirir? (Çəki: 1)

- ☐ Kommunikasiya diqqətin cəlb edilməsi
- ☐ Məlumatın mənilməsinə nail olmaq
- ☐ Məlumatın əvvəlcədən nəzərdə tutulmuş şəkildə izahı.
- ☐ İnformasiyanın sonradan istifadə üçün saxlanması.
- ☒ Məlumatların iki tərəfli mübadilə prosesi .

Sual: Bunlardan hansı şəxsi qaydada yaşamağa aid deyil? (Çəki: 1)

- ☐ Ailəvi- insanların mənşəyi
- ☐ Dini tanrıya və ya fəvqəltəbii qüvvələrə inanların sistemi.
- ☒ Şəxslərarası münasibətlərin əsas xüsusiyyətləri.
- ☐ İctimai- sinfi – cəmiyyətdə mövqe.
- ☐ Düzgün cavab yoxdur.

Sual: Aşağıda verilənlərdən hansı kommunikativ qarşılıqlı əlaqələrin 4 prinsipi əsasında qurulmasına aid deyil? (Çəki: 1)

- ☐ Emosional hisslər, soyuq hesabatlar.
- ☒ Müzakirə olunan problemlərin vəziyyəti.
- ☐ Yaxınlıq və oxşarlıq
- ☐ Səmimilik və simpatiya
- ☐ Hakimlik tabecilik.

Sual: Bunlardan hansı PR-problemlərinin həlli prosesinin mərhələsinə aid deyil? (Çəki: 1)

- ☐ Problemlərin müəyyən edilməsi.
- ☒ İnsanların normal həyat tərzinə təsir edəcək faktorlara toxunmaq ehtiyatı
- ☐ Planlaşdırma və proqramlaşdırma.
- ☐ Əlaqələr və hərəkət.
- ☐ Proqramın qiymətləndirilməsi.

Sual: İctimai iş: (Çəki: 1)

- ☒ dövlət və ya özəl müəssisələrinin xidmət şöbələrinin ictimaiyyətlə işlər üzrə fəaliyyətidir
- ☐ ictimai fikrin mahiyyətidir
- ☐ təşkilat və hökumət idarələri arasında xoş münasibətlərdir
- ☐ informasiya dolğunluğudur
- ☐ cəmiyyətdə mövqedir

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bazarın potensial tutumu nədir? (Çəki: 1)

- ☒ verilmiş bazarın alıcılarının müəyyən vaxt kəsiyi ərzində əldə edə biləcəyi malların ümumi miqdarıdır
- ☐ potensial bazarın, prinsipcə, sahibkarın ala biləcəyi hissəsidir
- ☐ sahibkarın real gəliridir
- ☐ mümkün satış həcmi səciyyələndirən göstəricilərdir
- ☐ bazar tutumunun biznes-plan üçün zəruri olan təhlilidir

Sual: Hansı planın həyata keçirilməsi istehlakçıların anlayışı prinsipinə əsaslanır? (Çəki: 1)

- ☐ İstehsal planının
- ☐ Maliyyə planının
- ☒ Marketing planının
- ☐ Əlavə planın
- ☐ Təşkilati planın

Sual: Layihənin həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyətinin sxemi hansı plana əsaslanır? (Çəki: 1)

- ☐ sahibkarın istehsalat müəssisəsi daxilində müfəssəl fəaliyyət planına
- ☐ hazır məhsulun reallaşdırılması üzrə taktiki plana
- ☐ sahibkarın uzun zaman kəsiyini əhatə edən strateji fəaliyyət planına
- ☒ sahibkarın bazarla (marketing), kollektivlə (menecment), partnyorlarla müfəssəl fəaliyyət planına.
- ☐ bütün istehsal dövrünün daxil olduğu istehsalatın fəaliyyət planına

Sual: Seçilmiş bazar hansıdır? (Çəki: 1)

- ☐ mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazardır

- ☐ malların (xidmətlərin) kiçik hissəsini udan bazardır
 - ☐ ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
 - ☒ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazardır
 - ☐ doğru cavab yoxdur
-

Sual: Əsas bazar hansıdır? (Çəki: 1)

- ☐ müəyyən şərtlərdə malların satış perspektivi olan bazardır
 - ☐ malların (xidmətlərin) kiçik hissəsini udan bazardır
 - ☒ xidmətlərin və malların əsas hissəsinin satıldığı bazardır
 - ☐ ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
 - ☐ doğru cavab yoxdur
-

Sual: ABŞ-da peşəkar kompaniyaların yaranması nə vaxta təsadüf edir? (Çəki: 1)

- ☐ XIX-əsrin ortalarına
 - ☐ XIX-əsrin axırlarına
 - ☒ XX-əsrin əvvəllərinə
 - ☐ XVIII-əsrin axırlarına
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: XX-əsrin sonuna yaxın ABŞ-da necə şirkətin ictimaiyyətlə əlaqə üzrə neçə xüsusi şöbəsi var? (Çəki: 1)

- ☐ 3400
 - ☐ 2500
 - ☐ 4700
 - ☐ Düzgün cavab yoxdur
 - ☒ 5400
-

Sual: Türkiyədə ilk ictimaiyyətlə əlaqələr kim tərəfindən neçənci ildə qurulmuşdur? (Çəki: 1)

- ☐ prof.Dr Nuri Tortop 1964
 - ☐ prof.Dr Mətn Kazancı 1955
 - ☒ prof.Dr Ələddin 1974
 - ☐ Düzgün cavab yoxdur
 - ☐ prof.Dr Kazim Ömər
-

Sual: Tədqiqatçıların hesablamalarına görə 1950-ci ildən 2000-ci ilə qədər ABŞ-da PR mütəxəssislərinin sayı neçə olmuşdur? (Çəki: 1)

- ☐ 15000-147000
 - ☐ 25000-197000
 - ☐ 18000-185000
 - ☐ 1100-11000
 - ☒ 19000-197000
-

Sual: Ümumi planda münasibəti neçə kateqoriyaya bölmək olar? (Çəki: 1)

- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 5
- ☐ Düzgün cavab yoxdur

Sual: İctimai rəyin təzyiqi atmosfer təzyiqinə bənzəyir. Bu ifadə kimə məxsusdur? (Çəki: 1)

- ☐ Con Dyui
- ☒ Ceyms Lovell
- ☐ Ceyms Qruinq
- ☐ Cerri Qerdriks
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Potensial satış həcmi nədir? (Çəki: 1)

- ☐ müəyyən şərtlərdə satış həcmi artırılması perspektividir
- ☐ mümkün satış həcmi səciyyələndirən göstəricilərdir
- ☐ bazar tutumunun biznes-plan üçün zəruri olan təhlilidir
- ☒ potensial bazarın, prinsipcə, sahibkarın ala biləcəyi hissəsidir
- ☐ verilmiş bazarın alıcılarının müəyyən vaxt kəsiyi ərzində əldə edə biləcəyi malların ümumi miqdarıdır.

Sual: Səmərəsiz bazar nədir? (Çəki: 1)

- ☐ xidmətlərin və malların əsas hissəsinin reallaşdığı bazar
- ☒ mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazar
- ☐ malların kiçik hissəsini udan bazar
- ☐ malların satış həcmi artırılması üçün real imkanları olan bazar
- ☐ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazar

Sual: İnkişaf edən bazar hansıdır? (Çəki: 1)

- ☐ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazardır
- ☐ ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
- ☐ malların kiçik hissəsini udan bazardır
- ☒ malların satış həcmi artırılması üçün real imkanları olan bazardır
- ☐ müəyyən şərtlərdə malların satış perspektivi olan bazardır

Sual: Malların və xidmətlərin kiçik hissəsini udan bazar necə adlanır? (Çəki: 1)

- ☐ Səmərəsiz bazar
 - ☐ Əsas bazar
 - ☒ Əlavə bazar
 - ☐ Seçilmiş bazar
 - ☐ Potensial bazar
-

Sual: Aşağıda sadalanan amillərdən hansı istehsal planının tərtib edilməsini şərtləndirir? (Çəki: 1)

- ☐ firmanın təşkilati quruluşu
 - ☐ mal və xidmətlərin reallaşması üçün pul xərcləri
 - ☐ kəskin rəqabət, alıcı uğrunda mübarizənin güclənməsi
 - ☒ firma üzrə istehsal axınları sxeminin tərtib edilməsi
 - ☐ xidmətlərin, bölmələrin tərkibi və onların funksiyaları
-

Sual: Aşağıda sadalanan amillərdən hansı maliyyə planının tərtib edilməsini şərtləndirir? (Çəki: 1)

- ☐ firmanın təşkilati quruluşu
 - ☐ firmanın idarə edilməsinin təşkilati sxemi
 - ☐ xidmətlərin, bölmələrin heyəti və onların funksiyaları
 - ☐ ştatdankənar vəziyyətdə xidmətlər və bölmələr arasında əlaqələndirmənin və qarşılıqlı fəaliyyətin təşkili
 - ☒ doğru cavab yoxdur
-

Sual: "İstehlakçı uğrunda mübarizə" prinsipi nəyə əsaslanır? (Çəki: 1)

- ☐ tələbatın və bazar konyunkturasının nəzərə alınmasına
 - ☒ bütün mümkün vasitələrin (malın keyfiyyəti, reklam, servis, dizayn, qiymət və s.) köməyi ilə bazara və istehlakçıya təsirə
 - ☐ istehlak tələbatı və gələcəkdə onun dəyişməsi haqqında məlumat olmasına
 - ☐ istehsalın bazarın tələblərinə maksimum uyğunlaşdırılmasına
 - ☐ doğru cavab yoxdur
-

Sual: İstehlakçıların başa düşülməsi prinsipi nəyə əsaslanır? (Çəki: 1)

- ☒ tələbatın və bazar konyunkturasının nəzərə alınmasına
 - ☐ bütün mümkün vasitələrin (malın keyfiyyəti, reklam, servis, dizayn, qiymət və s.) köməyi ilə bazara və istehlakçıya təsirə
 - ☐ istehlak tələbatı və gələcəkdə onun dəyişməsi haqqında məlumat olmasına
 - ☐ istehsalın bazarın tələblərinə maksimum uyğunlaşdırılmasına
 - ☐ doğru cavab yoxdur
-

Sual: Malların istehsalı üzrə gəlirlər və xərclər haqqında hesabat verən sənəd firmanın hansı bölməsi tərəfindən işlənib hazırlanır? (Çəki: 1)

- ☐ marketing bölməsi
- ☐ maliyyə bölməsi

- ☐ istehsalat şöbəsi
- ☒ iqtisadi bölməsi
- ☐ baş mühasibatlıq

Sual: PR-in müstəqil elm kimi formalaşması xx əsrin 60-cı illərinə təsadüf edir. Bu hansı dövrdür? 1. tikinti sənaye konvensiyası 2. müdafiə sənayesinin konvensiyası 3. inzibati amirlik sisteminin ləğvi 4. postundastrial cəmiyyətə keçid dövrü 5. bazar iqtisadiyyatına keçiddövrü (Çəki: 1)

- ☒ 2,4
- ☐ 3,5
- ☐ 1,5
- ☐ 2,3
- ☐ 1,2

Sual: PR təcrübəsinin ilkin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ çoxsaylı ,intensiv münasibət
- ☐ cəmiyyət gələcəyə aparmaq cəhdi
- ☒ insanın problem haqqında düşüncəsi və onun təsir etmək cəhdi
- ☐ susanları qiymətləndirmək və təhlil etmək
- ☐ Düzgün cavab yoxdur

Sual: Fikir nədir? (Çəki: 1)

- ☒ müəyyən problemlə bağlı münasibətin ifadəsidir
- ☐ sabit və intensiv münasibət
- ☐ fərdi münasibət və ünsiyyət
- ☐ ictimai dioloq
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Potensial bazar nədir? (Çəki: 1)

- ☐ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazar
 - ☐ ticari əməliyyatların sabit olmadığı bazar (cansız, passiv)
 - ☒ müəyyən şərtlərdə malların satış perspektivi olan bazar
 - ☐ malların (xidmətlərin) kiçik hissəsini udan bazar
 - ☐ xidmətlərin və malların əsas hissəsinin reallaşdığı bazar
-

Sual: Hansı planın tərtib edilməsi layihənin həyata keçirilməsinə daxil deyil? (Çəki: 1)

- ☐ marketing planının tərtib edilməsi
 - ☐ istehsal planının tərtib edilməsi
 - ☐ təşkilat planının tərtib edilməsi
 - ☒ əlaqələndirmə planı
 - ☐ maliyyə planı
-

Sual: Aşağıda sadalanan amillərdən hansı maliyyə planının tərtib edilməsini şərtləndirir? (Çəki: 1)

- ☐ tərkibinə bütün istehsalat dövrü daxil olan istehsalatda fəaliyyət planı
 - ☒ balanslı hesabat, firmanın iqtisadi fəaliyyətinin yekunu
 - ☐ kəskin rəqabət, alıcı uğrunda mübarizənin güclənməsi
 - ☐ firma üzrə istehsalat axınları sxeminin tərtib edilməsi
 - ☐ xidmətlərin, bölmələrin heyəti və onların funksiyaları
-

Sual: Pul vəsaitlərinin hərəkəti haqqında plan (hesabat) firmanın hansı bölməsi tərəfindən işlənilib hazırlanır? (Çəki: 1)

- ☐ marketing şöbəsi tərəfindən
 - ☒ maliyyə şöbəsi tərəfindən
 - ☐ istehsalat şöbəsi tərəfindən
 - ☐ iqtisadi şöbəsi tərəfindən
 - ☐ baş mühasibatlıq tərəfindən
-

Sual: Firmanın ötən il üçün iqtisadi və maliyyə fəaliyyətinə yekun vuran hesabat necə adlanır? (Çəki: 1)

- ☐ operativ hesabat
 - ☐ malların istehsalı üzrə gəlirlər və xərclər haqqında hesabat
 - ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat
 - ☒ balanslı hesabat
 - ☐ doğru cavab yoxdur
-

Sual: Susanın təsəvvürünə ,yəni onun bu problem haqqında düşüncəsi və bu problem münasibətinə təsir etmək cəhdi nəyi təşkil edir? (Çəki: 1)

- ☐ PR elminin konseptual əsaslarını
 - ☒ PR təcrübəsinin elmi mahiyyətini
 - ☐ PR elminin nəzəriyyə və praktikasını
 - ☐ ictimai rəyi formalaşdırmağı
 - ☐ Düzgün cavab yoxdur
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒

Sual: Konssesion sazişlər Azərbaycan Respublikasının hansı qanunu ilə tənzimlənilir? (Çəki: 1)

- ☐ Reklam haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
- ☒ Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
- ☐ doğru cavab yoxdu

Sual: Azərbaycan Respublikasının hansı qanununda törəmə müəssisələr, filiallar və nümayəndəliklər haqqında maddə vardır? (Çəki: 1)

- ☐ Reklam haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
- ☒ Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
- ☐ doğru cavab yoxdu

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Reklam haqqında Azərbaycan Respublikasının Qanununda “reklam yayıcısı” anlayışı necə açıqlanır? (Çəki: 1)

- ☐ reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir
- ☐ reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir
- ☒ əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən fiziki və ya hüquqi şəxsdir
- ☐ reklam informasiyası nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxs
- ☐ hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat

Sual: Reklam haqqında Azərbaycan Respublikasının Qanununda “reklam istehsalçısı” anlayışı necə açıqlanır? (Çəki: 1)

- ☐ reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir
- ☒ reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir
- ☐ əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən fiziki və ya hüquqi şəxsdir
- ☐ reklam informasiyası nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxs
- ☐ hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat

Sual: Azərbaycan Respublikası Prezidentinin hansı Fərmanının əsasında partnyorluq sazişinin nümunəvi forması hazırlanmışdır? (Çəki: 1)

- ☒ "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Fərman
- ☐ "kiçik sahibkarlığa dövlət yardımının təkmilləşdirilməsi haqqında" Fərman
- ☐ "SAhibkarlığa yardım fondunun formalaşdırılması haqqında" fərman
- ☐ "Xarici investisiyaların tənzimləməsi haqqında" Fərman
- ☐ doğru cavab yoxdu

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda əks olunmuş və sərbəst iqtisadi zonalarda xarici investorların və xarici investisiyalı müəssisələrin fəaliyyəti haqqında məlumat verən maddə hansıdır? (Çəki: 1)

- ☐ maddə 3
- ☐ maddə 16
- ☐ maddə 20
- ☐ maddə 26
- ☒ maddə 41

Sual: "Investisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda əks olunmuş və investisiya fəaliyyətinin subyektləri arasında münasibətləri açıqlayan maddə hansıdır? (Çəki: 1)

- ☐ maddə 11
- ☒ maddə 8
- ☐ maddə 20
- ☐ maddə 32

○ maddə 40

Sual: "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda əks olunmuş və Azərbaycan Respublikası ərazisində xarici investisiyaların hansı yollarla qoyulması haqqında məlumat verən maddə hansıdır? (Çəki: 1)

- maddə 2 Xarici investorlar
 - maddə 3 Xarici investisiya və onun qoyulması formaları
 - maddə 16 Xarici investisiya qoyulmuş müəssisələr
 - maddə 21 Birgə müəssisə iştirakçılarının əmanətlərinin qoyulması
 - maddə 26 Gömrük vergisi
-

Sual: Reklam haqqında Azərbaycan Respublikasının Qanununda "reklam agentliyi" anlayışı necə açıqlanır? (Çəki: 1)

- reklam istehsalçısı olmayan, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir
 - reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir
 - əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən fiziki və ya hüquqi şəxsdir
 - reklam informasiyası nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxs
 - hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Podrat istehsalı (Çəki: 1)

- Alqı-satqı fəaliyyəti
 - Kontrakt üzrə idarəetmə
 - Kapitala birgə malik olmaq
 - düzgün cavab yoxdur
-

Sual: Müştərək sahibkarlığın tipinə aid deyil? (Çəki: 1)

- Ticarət evi
 - Kontrakt üzrə idarə etmə
 - Lisenziyalı
 - Birgə investisiyalı müəssisələr
 - Podrat istehsalı
-

Sual: Hansı fəalliyət müştərək sahibkarlığın növünə aid deyil? (Çəki: 1)

- ☐ İstehsal
 - ☐ Elmi –tədqiqat
 - ☒ Alqı satqı
 - ☐ Satış
 - ☐ Kontrakt üzrə idarəetmə
-

Sual: Aşağıdakılardan hansı dünya praktikasında Azad iqtisadi zonalara aid deyil? (Çəki: 1)

- ☐ Azad istehsal zonaları
 - ☐ Azad ticarət zonaları
 - ☒ Azad istehlakçı zonaları
 - ☐ Azad gömrük zonaları
 - ☐ Azad offşor zonaları
-

Sual: Müştərək sahibkarlığın növü hansıdır? (Çəki: 1)

- ☐ Konsorsium
 - ☐ Səhmdar cəmiyyətlər
 - ☐ Beynəlxalq iqtisadi təşkilatlar
 - ☐ İstehsal
 - ☒ Hamısı düzgün cavabdır
-

Sual: Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə göstərilmişdir? (Çəki: 1)

- ☒ 1992
 - ☐ 1995
 - ☐ 2000
 - ☐ 1994
 - ☐ 2005
-

Sual: Sahibkarlıq fəaliyyətində vəzifə dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Əlamətlərlə bilavasitə məqsədi ifadə etmək
 - ☐ Qarşıya qoyulmuş vəzifəni təyin etmək
 - ☐ Kəmiyyət və keyfiyyəti təyin etmək
 - ☐ İnkişaf üçün maliyyə mənbəyi təmin etmək
 - ☐ İctimaiyyətlə əlaqə yaratmaq
-

Sual: Aşağıdakılardan hansı offşor zonaya aid deyil? (Çəki: 1)

- ☐ Bəham adaları
 - ☐ Cersi və qrensi adaları
 - ☐ Cələllüdərd adaları
 - ☐ Terksi və Kaikos adaları
 - ☒ Bütün variantlar düzgündür
-

Sual: Birgə müəssisə yaradılması strategiyası nədən ibarətdir? (Çəki: 1)

- ☐ müstəqil idarəetmə orqanlarının yaradılmasından
 - ☐ şirkət rəhbərliyinin nüfuzunun artırılması səylərindən
 - ☐ kommersiya müstəqilliyinin məhdudlaşdırılmasından
 - ☐ müəyyən funksiyaların mərkəzləşdirilməsindən
 - ☒ yeni imkanlar cəlb edilməsi hesabına fəaliyyətin səmərəliliyinin artırılmasından
-

Sual: Qarışıq cəmiyyətlər hansılardır? (Çəki: 1)

- ☒ xaricdə yerli təşkilatların və xarici tərəfdaşların kapitalı əsasında yaradılmış firmalardır
 - ☐ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır
 - ☐ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir
 - ☐ nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
 - ☐ doğru cavab yoxdur
-

Sual: Birgə müəssisə hansılardır? (Çəki: 1)

- ☐ xaricdə yerli təşkilatların və xarici partnyorların kapitalı əsasında yaradılmış firmalardır
 - ☒ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır
 - ☐ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir
 - ☐ nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
 - ☐ doğru cavab yoxdur
-

Sual: Qarışıq müəssisə hansılardır? (Çəki: 1)

- ☐ xaricdə yerli təşkilatların və xarici tərəfdaşların kapitalı əsasında yaradılmış firmalardır
 - ☐ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır
 - ☒ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir
 - ☐ nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
 - ☐ doğru cavab yoxdur
-

Sual: Tarixdə ən birinci “azad iqtisadi zona” hansı ölkədə yaradılıb? (Çəki: 1)

- ☐ ABŞ
- ☐ Çin
- ☐ Rusiya
- ☐ İspaniya
- ☒ İtaliya

Sual: Bu daha mürəkkəb birləşmə mexanizmidir? (Çəki: 1)

- ☐ kartellər
 - ☐ konsorsium
 - ☐ kooperasiya
 - ☒ konsern
 - ☐ səhmdar cəmiyyət
-

Sual: Konsern hansı müəssisələrin birləşməsidir? 1.bank 2.sənaye 3.ticarət 4.tikinti 5.innovasiya (Çəki: 1)

- ☒ 1,2,3
 - ☐ 2,3,4
 - ☐ 3,4,5
 - ☐ 1,2,4
 - ☐ 2,3,5
-

Sual: Birləşmə yolu ilə həyata keçirilən sahibkarlığa aiddir. 1.kartel 2.səhmdar cəmiyyət 3.konsern 4.autsorsinq 5.konsorsium (Çəki: 1)

- ☐ 1,3,4
 - ☐ 2,3,4
 - ☐ 2,4,5
 - ☐ 1,2,4
 - ☒ 1,3,5
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansının müştərək müəssisələrin inkişafında rolu yoxdur? (Çəki: 1)

- ☐ Vergi dərəcəsi
 - ☐ İnformasiya
 - ☐ Rentabellik səviyyəsi
 - ☐ Valyuta məzənnəsi
 - ☒ Hamısı düzgün cavabdır
-

Sual: Bunlardan hansı qanunvericilikdə müəyyən edilmiş sahibkarlığın vəzifələrinə aid deyil (Çəki: 1)

- ☐ Vergilər ödəmək
- ☐ İşçilərlə müqavilə bağlamaq

- ☒ Haqsız rəqabət metodlarına yol vermək
 - ☐ Antiinhisar qanunvericiliyinə riayət etmək
 - ☐ İstehsal etdiyi məhsulları markalaşdırmaq
-

Sual: Sahibkarlıq anlayışı ilk dəfə Qərb iqtisadiyyatında hansı iqtisadçı işlətməmişdir? (Çəki: 1)

- ☐ Adam Smit
 - ☒ R.Kantilyon
 - ☐ Y.Şumpetr
 - ☐ İ.B.Sey
 - ☐ A.Marşal
-

Sual: Fərdi sahibkarlığın üstünlüyü hansılardır? (Çəki: 1)

- ☐ Bank standartlarının artırılmasında imkanların məhdudluğu
 - ☐ Risk tamamilə sahibkarlığın üzərinə düşür
 - ☒ Muhasibat uçotunun və maliyyə hesabatlarının daha asan sistemi təqdim edilir
 - ☐ İnkişaf imkanlarının məhdudluğu
 - ☐ Sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün cəza çətinliklərlə əldə edilir
-

Sual: Bazara iqtisadiyyatı şəraitində məhsul və xidmətlərə hansılar aid deyil? (Çəki: 1)

- ☐ Bank işi
 - ☐ Sığorta
 - ☐ Reklam
 - ☐ İctimai iaşə
 - ☒ Mübadilə
-

Sual: Bunlardan hansı sahibkarlığın hüquqi formalarına aid deyil? (Çəki: 1)

- ☐ Fərdi sahibkarlıq
 - ☐ Təsarrufat ortaqlığı
 - ☐ Təsarrufat cəmiyyətləri
 - ☐ Koperativlər
 - ☒ Qeyri hökumət təşkilatları
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansını sahibkar adlandırmaq olar? (Çəki: 1)

- ☐ Xidmətlər göstərən, mənfəət əldə edə bilən şəxs

- ☒ Təşəbbüskar navator riski gələcək inkişafı düşünən şəxs
 - ☐ Hər bir fəaaliyyət növü ilə məşğul olub mənfəət əldə edə bilən şəxs
 - ☐ Mənfəət barədə düşünən şəxs
 - ☐ Ödənişli xidmət göstərən hər bir şəxs
-

Sual: Müştərək müəssisələrin inkişafının tənzimləmə mexanizminə hansı aid deyil? (Çəki: 1)

- ☐ Xarici investisiyanın təminat sistemi
 - ☐ Xarici investitorlarla hesablama mexanizmi (valyuta tənzimlənməsi)
 - ☐ Müştərək müəssisələrin istiqamətinin öncül müəyyən edilməsi
 - ☐ Müştərək müəssisələrin istiqamətlərinin əlaqələndirilməsinə aid tədbirlər və dövlət qeydiyyatı
 - ☒ Müştərək müəssisələrin ekoloji cəhəti
-

Sual: Bunlardan hansı sahibkarlığın sosial-psixoloji məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ Rəhbərlik etmək
 - ☐ Müvəffəqiyyətə doğru addımlamaq
 - ☒ Mənfəət
 - ☐ Liderliyə can atmaq
 - ☐ Şəxsi işini və şəxsi həyatını əlaqələndirmək
-

Sual: Aşağıda verilənlərdən hansı Səhmdar cəmiyyətin yenidən təşkili layihəsində nəzərdə tutulmayıb? (Çəki: 1)

- ☐ Yenidən təşkilin obyekt, məqsədləri və müddəti
 - ☐ Kreditorların yığıncağının hüquqları
 - ☐ Cəmiyyətə verilən hüquqlar
 - ☐ Müdiriyyətin səhmdarlarla yığıncağı qarşısında duran hesabat qaydası
 - ☒ Cəmiyyətin ödəniş qabiliyyətinin bərpa edilməsi
-

Sual: Konsersum ilk dəfə hansı fəaliyyət sahəsində yaradılmışdır? (Çəki: 1)

- ☒ Bank
 - ☐ Nəqliyyat
 - ☐ Enerji
 - ☐ Kosmos
 - ☐ Yerin tərkibini öyrənmək
-

Sual: Azad iqtisadi zonaların yaradılmasında aşağıda verilənlərdən hansı məqsədlər nəzərdə tutula bilməz? (Çəki: 1)

- ☐ Ölkəyə xarici investisiyanı cəlb etmək;
 - ☐ Xarici bazarlara çıxarıla biləcək məhsul istehsallarını mənimsəmək;
 - ☐ Müvafiq zonanın xammalından, materialından, işçi qüvvəsindən, mövcud istehsal potensiallarından daha dolğun istifadə etmək;
 - ☐ Offşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq;
 - ☒ Bunların hamısı düzgün cavabdır
-

Sual: Bunlardan hansı müştərək müəssisə yaradılması prinsipi deyil? (Çəki: 1)

- ☐ məqsədin müəyyənləşdirilməsi
 - ☐ vəzifənin müəyyənləşdirilməsi
 - ☐ müəssisənin dövlət qeydiyyatı
 - ☒ öz öhdəliklərinə görə məsuliyyət daşması
 - ☐ tərəfdaşların axtarış tapması
-

Sual: Müştərək müəssisənin müəyyən edici əlaməti kimi onun yaradılmasında iştirak edən əsas göstəricilər (Çəki: 1)

- ☒ kapitalların olkə mənşəliyyətinin müxtəlifliyi
 - ☐ ölkələrin istehsal təsərrüfat fəaliyyəti
 - ☐ firmaların razılaşma əsasında qoyduqları səhmdar kapitalı
 - ☐ quruluş ortaqlıqlar və birliklər
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Müştərək müəssisələr nə əsasında yaradılır? 1.hər bir iştirakçının köməyi 2.birgə idarəetmə və mənfəət 3.risqlərin bölüdüürülməsi 4.sifarişlərin bölünməsi 5.istehsalın ümumi həcmi (Çəki: 1)

- ☐ 1,2
 - ☒ 2,3
 - ☐ 3,4
 - ☐ 4,5
 - ☐ 1,5
-

Sual: Aşağıdakılardan biri müştərək müəssisələrin yaradılmasənən strategiyasına nə aid deyil? (Çəki: 1)

- ☐ istehsalın effektivliyinin artırılması
 - ☐ əməliyyatların genişləndirilməsi
 - ☐ risklərin azaldılması
 - ☒ birləşmə yolu ilə maliyyə vəsaitini investisiyaya artırmaq
 - ☐ təcrübə və texnologiya cəlb edilməsi yolu ilə ümumi inkişafın təmin edilməsi
-

Sual: Aşağıdakılardan biri müştərək müəssisələrin yaradılmasənən strategiyasına nə aid deyil? (Çəki: 1)

- ☒ istehsalın effektivliyinin artırılması
 - ☐ ticarət sahəsinin genişləndirilməsi
 - ☐ Bütün cavablar düzür
 - ☐ bazarlarda inhisarçələğl qorumaq
 - ☐ Düzgün cavab yoxdur
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	10
Maksimal faiz	10

Sual: Azərbaycan Respublikasında "Lizinq" haqqında qanun neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2006
- ☐ 1997
- ☐ 2000
- ☒ 1994
- ☐ 1992

Sual: Lizinqin əsas necə forması mövcuddur? (Çəki: 1)

- ☐ 5
- ☐ 4
- ☒ 2
- ☐ 6
- ☐ 3

Sual: Lizinqə sözün dar mənasında nə deyilir? (Çəki: 1)

- ☒ Bank əməliyyatı.
- ☐ Sövdələşmə.
- ☐ Operativlik.
- ☐ Daşınmaz əmlakın sığortası.
- ☐ Lesenziya.

Sual: Lizinq sövdələşmələri əsas neçə şəxslər tərəfdən ibarət olur? (Çəki: 1)

- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 6
- ☐ 10

Sual: Lizinq nədir? (Çəki: 1)

- ☒ Bir maliyyə xidmətidir
- ☐ Lisenziyadır.
- ☐ İctimai əlaqədir
- ☐ Düzgün cavabı yoxdur.
- ☐ Operativlik

Sual: Lizinqin ən geniş yayılan formasına aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Operativ.
- ☒ Maliyyə.
- ☐ Sublizinq.

- ☐ İctimai əlaqə.
 - ☐ Lisenziya.
-

Sual: ABŞ-da lizinq şirkətlərinin necə növü yayılıb? (Çəki: 1)

- ☐ 2
 - ☐ 5
 - ☒ 3
 - ☐ 4
 - ☐ 6
-

Sual: Lizinq terminindən ilk dəfə neçənci ildə istifadə edilmişdir? (Çəki: 1)

- ☒ 1877
 - ☐ 1900
 - ☐ 1885
 - ☐ 2000
 - ☐ 1995
-

Sual: Aşağıdakılardan hansı ABŞ-da lizinq şirkətlərinin geniş yayılmış növünə aid deyil? (Çəki: 1)

- ☐ banklar və ya onların şöbələri;
 - ☐ istehsalçı firmaların texnika lizinqı üzrə ixtisaslaşdırılmış bölmələri;
 - ☒ Lizinq portvelinin dəyərinin artırılması.
 - ☐ müstəqil lizinq firmaları;
 - ☐ digər təşkilatlar (sığorta, broker, investisiya və s.).
-

Sual: Aşağıda verilənlərdən hansı kapital lizinqı hesab edilmir? (Çəki: 1)

- ☐ Sövdələşmənin qurtarması anına obyektə sahiblik hüququ icarədara verilməlidir
 - ☐ Müqavilənin şərtləri rəqib torqlarından əmlakın alınması hüququnu verməlidir
 - ☐ İcarənin davamlılığı
 - ☐ Minimum lizinq ödəmələrinin diskontlaşdırılmış dəyəri
 - ☒ Bunların hamısı düzgün cavabdır.
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Lizinq- maliyyələşməsinin mütərəqqi forması nədir? (Çəki: 1)

- ☐ Bank kreditoru növü.
- ☒ Əmlakın uzun müddətli icarəsi

- ☐ Əmlak sığortası
 - ☐ Avadanlığın satılması
 - ☐ Daşınmaz əmlakın sığortası
-

Sual: Lizingin ən geniş istifadə edilən növlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ Operativ.
 - ☐ Maliyyə.
 - ☐ Sublizinq.
 - ☒ Hamısı.
 - ☐ Heç biri.
-

Sual: Aşağıda verilənlərdən hansı operativ lizinq sazişlərinə aiddir? (Çəki: 1)

- ☒ İxtiyari anda ləvğ oluna bilər
 - ☐ İxtiyari anda ləvğ oluna bilməyən
 - ☐ İxtiyari anda nəzərdə tutula bilər
 - ☐ Düzgün cavab yoxdur
 - ☐ İki tərəfli müqavilə.
-

Sual: MDB ölkələri arasında lizinq haqqında qanunu qəbul edilmiş dövlət aşağıda göstərilənlərdən hansıdır? (Çəki: 1)

- ☒ Azərbaycan.
 - ☐ Rusiya.
 - ☐ Özbəkistan.
 - ☐ Gürcüstan.
 - ☐ Ukrayna
-

Sual: Bunlardan hansı beynəlxalq lizinq növlərinə aid deyil? (Çəki: 1)

- ☐ dolaylı lizinq
 - ☐ birbaşa lizinq
 - ☒ tranzit lizinq
 - ☐ operativ
 - ☐ qaytarılma
-

Sual: Bunlardan hansı transmilli lizingin üstünlüklərinə aid deyil? (Çəki: 1)

- ☒ əmlakın korlanması ilə əlaqədar risk
 - ☐ yerli maliyyə münasibətlərinin əldə edilməsi
 - ☐ valyuta məzənnəsi ilə bağlı riskin azalması
 - ☐ xarici lizinq verənlərin tərəfdaşlarının fəaliyyətinin məhdudlaşdırılmasının götürülməsi
 - ☐ istehsal olunan malların xarici satış bazarında genişləndirilməsi
-

BÖLMƏ: 0603

Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Lizing müəssisəsi müflisləşərsə həmin əmlakla bağlı razılaşmalar hansı qanuna müvafiq olaraq həll edilir? (Çəki: 1)

- ☐ Sahibkarlıq fəaliyyəti haqqında qanun
- ☒ Müflisləşmə və iflas haqqında qanun
- ☐ Kommersiya haqqında qanun.
- ☐ Lizing haqqında qanun
- ☐ Düzgün cavab yoxdur

Sual: Bunlardan hansını lizing əməliyyatlarının yerinə yetirilməsi zamanı yaranan risklərin qrupuna ayırmaq olmaz? (Çəki: 1)

- ☐ Lizing problemlərinin seçilməsi zamanı yaranan risk.
- ☐ Lizing problemlərinin göndərilməsi ilə əlaqədar risk.
- ☒ İştirakçılar arasında risklərin ədalətli bölüşdürülməsi.
- ☐ Lizing müqavilə
- ☐ Düzgün cavab yoxdur

Sual: Aşağıda verilənlərdən dünya təcrübəsində lizing fəaliyyətinin dövlət tənzimlənməsinin əsas metodları hansılardır? (Çəki: 1)

- ☒ İqtisadi metodlar
- ☐ Hüquqi
- ☐ lizing obyektı
- ☐ Mülkiyyət hüquqi
- ☐ Lisenziyalaşma

Sual: Aşağıda verilənlərdən hansı lizing münasibətlərinin əsas formalarından ibarət deyil? (Çəki: 1)

- ☐ Əmlakın əldə edilməsi və kreditləşdirmə.
- ☐ Əmlakın muzzla tutulması:
- ☐ Təşkilati-hüquqi formalar:
- ☐ Sahibkarın təsərrüfat sahibi kimi ayrılması:
- ☒ müstəqil lizing firmaları

Sual: Lizing şirkətlərinin yaradılan zaman aşağıdakı amillərin hansından keçmir? (Çəki: 1)

- ☐ lizing alanın lizing şirkətinin ödəmələrinin səmərəli təminatından
- ☐ amortizasiya siyasətinin çevikliyindən;
- ☐ etibarlı sxemin mövcudluğundan və lizing şirkəti zəmanətinin təqdim edilməsindən;
- ☐ lizing alanda əmlakın əldə edilməsi və onların lizing əməliyyatlarına hazırlığı üzrə investisiya layihələrinin mövcudluğundan;

☒ Əmlakın əldə edilməsi və kreditləşməsindən.

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müasir franşayzing termini hansı dildən götürülüb? (Çəki: 1)

- ☒ Fransız
 - ☐ İngilis
 - ☐ Alman
 - ☐ Latın
 - ☐ Yunan
-

Sual: Franşayzinglə məşğul olanların illik dövriyyəsi 5 milyardı keçən ölkə hansıdır? (Çəki: 1)

- ☒ Türkiyə
 - ☐ Almaniya
 - ☐ İngiltərə
 - ☐ Fransa
 - ☐ Belçika
-

Sual: Bunlardan hansı Franşayzing növüdür? (Çəki: 1)

- ☒ İstehsal
 - ☐ Maliyyə
 - ☐ Konsultatif
 - ☐ Dominant
 - ☐ Franşiza
-

Sual: Franşayzingin əsl çiçəklənməsi dövrü neçənci ilə təsadüf edir? (Çəki: 1)

- ☐ 1885
 - ☒ 1850
 - ☐ 1860
 - ☐ 1908
 - ☐ 1950
-

Sual: 1980-ci illərdə ABŞ-da nə qədər vaxta yeni Franşayzing müəssisələri açılırdı? (Çəki: 1)

- ☐ 20 dəq.
- ☐ 30 dəq

- ☒ 6.5 dəq.
 - ☐ 8.5 dəq.
 - ☐ 10 dəq.
-

Sual: ABŞ-da franşayzing biznesi ilə ən az neçə sektor məşğul olur? (Çəki: 1)

- ☐ 55
 - ☒ 65
 - ☐ 40
 - ☐ 45
 - ☐ 50
-

Sual: Franşayzing termini nəyi əhatə edir? (Çəki: 1)

- ☐ peşəkar əməkdaşlığı
 - ☒ müxtəlif işgüzar münasibətləri
 - ☐ potensial gəliri
 - ☐ iqtisadi görüşləri
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Franşayzing nədir? (Çəki: 1)

- ☐ Franşayzi seçimi
 - ☐ fransız əsaslanması
 - ☐ uğurlu layihədir
 - ☒ kommersiya münasibəti növüdür
 - ☐ səmərəli zahiri faktordur
-

Sual: Franşayzing fransız dilindən tərcümədə (Çəki: 1)

- ☒ azad etməkdir
 - ☐ sərbəst xidmətdir
 - ☐ ikili fəaliyyətdir
 - ☐ iqtisadi münasibətdir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Sərt qanunlar aşağıdakılardan hansı üçün risk gətirir? (Çəki: 1)

- ☒ franşayzi üçün
 - ☐ franşayzing üçün
 - ☐ franşayzer üçün
 - ☐ fransızq üçün
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Fərsətin itirilməsi - buna bəzən nə deyirlər? (Çəki: 1)

- ☐ vergidən yayınma
- ☐ az xərcə yüksək gəlir
- ☐ imicin zədələnməsi
- ☒ mənfəətdən zərər

☐ işini öyrətmə

Sual: Françayzinqə beynəlxalq təcrübədə nə deyilir? (Çəki: 1)

- ☐ kapitala birgə nail olma
 - ☒ faydalanmaq naminə tərəfdaşlıq
 - ☐ uğurlu layihə naminə tərəfdaşlıq
 - ☐ ticarət markasının populyarlaşması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Biznes format hansı françayzinqə yaxındır? (Çəki: 1)

- ☐ əmtəə
 - ☐ işgüzar
 - ☐ regional
 - ☒ korporativ
 - ☐ konvension
-

Sual: Özünü ticarət sferasında tərəflərin qarşılıqlı münasibətləri formasında göstərən Françayzinq hansıdır? (Çəki: 1)

- ☐ konvension
 - ☒ əmtəə
 - ☐ korporativ
 - ☐ işgüzar
 - ☐ istehsal
-

Sual: Fransızverinin nəzarəti altında françayzinq şəbəkələrinə qoşulan françayzinq necə adlanır? (Çəki: 1)

- ☒ konvension
 - ☐ regional
 - ☐ klassik
 - ☐ işgüzar
 - ☐ subfrançayzinq
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan hansı françayzerin gəlir mənbəyi deyil? (Çəki: 1)

- ☒ Kreditlərə görə girov
- ☐ Kreditlərə görə faiz

- ☐ Marketing haqqı
 - ☐ Cari əmtəə göndərişinə edilən qiymət əlavələri
 - ☐ İlkin üzvülük haqqı
-

Sual: Françayzinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ İcarə ödəmələrindən gəlir əldə etmək
 - ☐ Kreditlərə görə faiz əldə etmək
 - ☒ Kommersiya əsasında müstəsna hüquq obyektlərindən istifadə üzrə müəyyən həcmdə əmlak hüququnun verilməsi
 - ☐ İlkin üzvülük haqqının verilməsi
 - ☐ Qiymət əlavələrinin əldə edilməsi
-

Sual: Bunlardan hansı Françayzinin müsbət amillərindəndir? (Çəki: 1)

- ☒ Françayzi yerli bazarın konyunkturunu və xüsusiyyətlərini dəqiq bilir
 - ☐ Françayzinin inkişaf tarixi qədimdir
 - ☐ Françayzer Françayziyə 3 ilin maliyyə hesabatını təqdim etməlidir
 - ☐ Françayzi öz işi ilə Françayzeri məlumatlandırır
 - ☐ Françayzer Françayzini illik bülleten və reklam bülletenləri vasitəsi ilə cari göstəricilərlə xəbərdar etməlidir
-

Sual: Aşağıdakılardan hansı düzgün ifadə deyil? (Çəki: 1)

- ☐ Françayzer hüquqa malikdir
 - ☐ Françayzer tək halda çıxış edir
 - ☒ Françayzing sazişi distribüter şəbəkələrinin genişlənməsinə və satışına imkan verir
 - ☐ Françayzer sazişi fərdi xarakter daşıyır
 - ☐ Françayzing ikitərəfin arasında saziş şərtlərini əks etdirir
-

Sual: Bunlardan hansı françayzinin növü deyil? (Çəki: 1)

- ☐ Klassik model
 - ☒ Sadə model
 - ☐ Regional Françayzing
 - ☐ Subfrançayzing
 - ☐ Sünisab etməkdə olan Françayzing
-

Sual: ABŞ- da bu sahədə də françayzingdən istifadə olunur? (Çəki: 1)

- ☐ əczaçılıq
 - ☐ optika
 - ☐ muhasibat
 - ☐ sığorta
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Françayzinin son 40 ildə biznes formatlarından fərqli olaraq daha üstün inkişafının səbəbi nədir? (Çəki: 1)

- ☐ Müasir dövrün əlverişliliyi

- ☒ Sosial iqtisadi sahədə əlverişli faktorlar
 - ☐ iqtisadiyyatda canlanma
 - ☐ Yüksək ixtisaslı kadrların olması
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Bunlardan hansı franşayzin qın inkişafını müəyyən edən faktorlardan biridir?

(Çəki: 1)

- ☒ İqtisadiyyatda canlanma
 - ☐ peşəkar əməkdaşlıq
 - ☐ potensial gəlir
 - ☐ səmərəli zəhiri faktor
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Xidmət sahəsinin artımı..... (Çəki: 1)

- ☐ sabit tendensiyadır
 - ☒ uzun müddətli tendensiyadır
 - ☐ səmərəli faktordur
 - ☐ uğurlu biznesdir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı Franşayzin q sistemini əsas xüsusiyyətlərindən biridir?

(Çəki: 1)

- ☐ fransız əsaslanması
 - ☐ franşayzi seçimi
 - ☐ fransız razılaşması
 - ☐ nümunəvi layihənin uğurla həyata keçirilməsi
 - ☒ hamısı doğrudur
-

Sual: İşə yeni başlayan sahibkar üçün ən dəyərli və sərfəli güzəşt nəyə imkan verir?

(Çəki: 1)

- ☐ maariflənməyə
 - ☐ informasiya almağa
 - ☐ məsləhət almağa
 - ☐ özünü doğrultmuş texnologiyadan istifadəyə
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Franşayzin q” və “fransız” hansı tərtibatda istifadə olunur? (Çəki: 1)

- ☒ kommersiya kontraktlarının tərtibatında
 - ☐ layihə tərtibatında
 - ☐ ticarət markalarının tərtibatında
 - ☐ düzgün cavab yoxdur
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan hansı Franşayzin qın qarşılaşdığı risklərdən biridir? (Çəki: 1)

- ☐ yaradıcılığın yox olması
- ☒ işini öyrətmə
- ☐ sərt qanunlar
- ☐ yüksək investisiya
- ☐ düzgün cavab yoxdur

Sual: Françayziyə risk gətirən tərəflər hansıdır? (Çəki: 1)

- ☒ yüksək investisiya
- ☐ fürsətin itirilməsi
- ☐ işini öyrətmə
- ☐ imicin zədələnməsi
- ☐ düzgün cavab yoxdur

Sual: İşgüzar françayzinq özünü əsasən hansı sferada göstərir? (Çəki: 1)

- ☐ satış və xidmət
- ☐ maliyyə və ticarət
- ☐ maliyyə, təhsil və xidmət
- ☒ xidmət, təhsil və ictimai
- ☐ düzgün cavab yoxdur

Sual: Almaniya françayzinq sisteminin inkişafında hansı mexanizmin tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir? (Çəki: 1)

- ☐ idarəetmə
- ☒ motivləşdirmə
- ☐ təşkilati
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar doğrudur

Sual: Hansı françayzinq fransız şəbəkələrinin genişləndirilməsi üsuludur? (Çəki: 1)

- ☐ korporativ
- ☐ subfrançayzinq
- ☒ konvension
- ☐ əmtəə
- ☐ işgüzar

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Franşayzind ərazisində bunlardan hansı istisnadır? (Çəki: 1)

- ☐ Yüksək etikalı iş münasibətləri
 - ☒ Piramida formalı münasibətləri
 - ☐ Franşayzer və Franşayzi arasındakı münasibətləri
 - ☐ Uğurlu biznes münasibətləri
 - ☐ Qarşılıqlı inam münasibətləri
-

Sual: Klassik modelin mahiyyəti aşağıdakı kimidir. Düzgün cavabı tapın (Çəki: 1)

- ☒ Franşayzi xidmətin əvəzində ilkin ödəmənin bilavasitə Franşayzərə verməyi öhdəsinə götürür
 - ☐ Aralıq hissə baş franşayzi kimi çıxış edir
 - ☐ O regional bazarı fəth edir
 - ☐ Ana kompaniya investor qrupuna müstəsna hüquq verir
 - ☐ Ana şirkət demək olar ki, heç bir kontrakta daxil olmur
-

Sual: Bunlardan hansı franşayzinin üstünlüyünə aid deyil? (Çəki: 1)

- ☐ Güclü reklam
 - ☐ İctimaiyyət tərəfindən tanınması
 - ☒ Sərbəst və azad fəaliyyət göstərməməsi
 - ☐ Uçotun təşkilində kömək
 - ☐ Əməkdaşların təhsil hazırlığı
-

Sual: Azərbaycanda həm dövlət, həm də xüsusi müəssisələr təsərrüfatına Franşayzinin tətbiqi zəifdir. Buna mane olmayan amil hansıdır? (Çəki: 1)

- ☐ Geniş qanunvericilik bazasının olmaması
 - ☐ Maliyyə və bürokratik çətinliyin olması
 - ☐ Sahibkarlıq fəaliyyəti təcrübəsinin azlığı
 - ☒ Şəbəkələrin effektiv reklamla təchiz olunması
 - ☐ Marketing tədqiqatına az fikir verilməsi
-

Sual: Kommersiya konsepsiyası müqaviləsinə görə hüquq sahibi bunlardan hansını öhdəsinə götürür? (Çəki: 1)

- ☒ Kommersiya sirri ilə işçiləri məlumatlandırmaq
 - ☐ İstifadəçiyə texniki sənədi təqdim etmək
 - ☐ İşçiləri təlimatlandırmaq
 - ☐ İstifadəçiyə lisenziya vermək
 - ☐ Kommersiya sənədlərini istifadəçiyə təqdim etmək
-

Sual: Bunlardan hansı subfranşayzinqə aiddir? (Çəki: 1)

- ☒ Kadrların təlimini təşkil edir və regional bazarı zəbt edir
 - ☐ Əlaqələndirici Franşizanı müstəqil saxlaya bilər
 - ☐ Mal tədarükünün əvəzində ilkin ödəməni öhdəsinə götürür
 - ☐ Kadrların ibtidai təlimini öz üzərinə götürür
-

Sual: Biznesi təşkil edən vasitə olmaqla Françayzing son 40 il ərzində hansı alternativ metod xüsusiyyətlərinə malikdir? (Çəki: 1)

- ☒ malların müəyyənləşdirilməsi metodu
 - ☐ uğurlu biznes metodu
 - ☐ təcrübədən keçmiş səmərəli metod
 - ☐ uzun müddətli inkişaf metodu
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Filip Kotlərə görə bunlardan hansı françayzingin əlamətidir? (Çəki: 1)

- ☒ Françayzer françayziyə biznesin təşkili sistemini verir
 - ☐ Françayzer tək halda çıxış edir
 - ☐ Françayzer hüquqa malikdir
 - ☐ Françayzi öz işi ilə Françayzeri məlumatlandırır.
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Françayzer operator üçün hansı xidməti göstərməyə borcludur? (Çəki: 1)

- ☐ avadanlığın göndərilməsi
 - ☐ texnologiya ilə təmin edilməsi
 - ☐ heyətin ixtisas səviyyəsinin yüksəldilməsi
 - ☐ mühasibat uçotu üzrə xidmət göstərilməsi
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Operator hansı tələblərə riayət etməlidir? (Çəki: 1)

- ☐ kompleks xidmət ilə bağlı
 - ☒ xidmətin keyfiyyəti ilə bağlı
 - ☐ kommersiya tərtibatı ilə bağlı
 - ☐ güzəştli fəaliyyət ilə bağlı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ekspertlər hələ dəqiq bilmirlərki, (Çəki: 1)

- ☒ dünyada nə qədər françayzing sistemi mövcuddur?
 - ☐ faydalanmaq naminə tərəfdaşlıq nədir?
 - ☐ rusiyada ilk Françayzing biznesi nə vaxt yaranıb?
 - ☐ françayzingə beynəlxalq təcrübədə nə deyilir?
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Biznesin aparılması texnologiyası françayziyə verilməsi hansı françayzingə məxsusdur? (Çəki: 1)

- ☐ konvension
 - ☒ biznes format
 - ☐ işgüzar
 - ☐ istehsal
 - ☐ regional
-

Sual: Bunlardan hansı franşayzing müqaviləsinin əsas tərkib hissəsidir? (Çəki: 1)

- ☐ tərəflərin rekvizitləri
- ☐ tərəflərin hüquqi ünvanı
- ☐ müqavilənin predmeti
- ☐ müqavilənin qiyməti
- ☒ bütün cavablar doğrudur

Sual: Azərbaycanda ilk hansı franşayzing şirkəti və nə vaxt bazara daxil olmuşdur? (Çəki: 1)

- ☐ "Kodak" 1998
- ☐ "Orifley" 1997
- ☒ "Coca-Cola" 1996
- ☐ "Mc-Donald's" 1997
- ☐ "Foto-Fuji" 1996

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İki və daha çox təhlil edilən layihələr eyni vaxtda reallaşdırıla bilmirsə belə layihələr necə adlanır? (Çəki: 1)

- ☒ Bir-birini inkar edən layihələr
- ☐ Bir-birini tamamlayan layihələr
- ☐ Kommersiya layihələri
- ☐ Meqolayihələr
- ☐ Regional layihələr

Sual: "Xarici investisiyaların qorunması haqqında" AR qanunu neçənci ildə qəbul edib? (Çəki: 1)

- ☐ 1989
- ☒ 1992
- ☐ 2000
- ☐ 2001
- ☐ 2004

Sual: Bunlardan hansı metodoloji prinsipə aid deyil? (Çəki: 1)

- ☒ Kapitalın strukturu
- ☐ komplekslik
- ☐ resursların məhdudluğu
- ☐ obyektivlik

☐ sistemlilik

Sual: Latin mənşəli olan investisiya anlayışının mənası nədir? (Çəki: 1)

- ☐ İstifadə etmək
 - ☐ Aktivləşdirmək
 - ☒ Geyindirmək
 - ☐ Mühafizə etmək
 - ☐ İstifadə etmək
-

Sual: "İnvestisiya fəaliyyəti haqqında" AR-nın qanunu neçənci ildə qəbul edilib? (Çəki: 1)

- ☐ 2000
 - ☒ 1995
 - ☐ 2001
 - ☐ 1993
 - ☐ 1991
-

Sual: Bunlardan hansı investisiya layihələrinin qiymətləndirilməsi statistik metodu deyil? (Çəki: 1)

- ☒ Dinamik metodu
 - ☐ Mənfəət metodu
 - ☐ Xərclər metodu
 - ☐ Ödəmə dövrü metodu
 - ☐ Gəlirlilik metodu
-

Sual: Bunlardan hansı investisiyanın növü deyil? (Çəki: 1)

- ☐ Dövlət investisiyaları
 - ☐ Nəzarət investisiyaları
 - ☒ Ticarət investisiyaları
 - ☐ İstehsal investisiyaları
 - ☐ İntellektual investisiyaları
-

Sual: Avropa iqtisadi birliyinin tələblərinə görə investisiya layihələrinin tərkibində neçə bölmənin olması vacibdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☐ 10
 - ☒ 7
 - ☐ 8
-

Sual: Qısamüddətli icarə müqaviləsi neçə müddətlikdir (Çəki: 1)

- ☐ 1 gündən 30 günə qədər
- ☒ 1 gündən 1 ilə qədər
- ☐ 3 ildən 20 ilə qədər

- ☐ 1 aydan 3 aya qədər
 - ☐ 1 həftəlik qədər
-

Sual: Ortamüddətli icarə müqaviləsi neçə müddətlikdir. (Çəki: 1)

- ☐ 1 gündən 1 ilə qədər
 - ☐ 1 aydan 3 aya qədər
 - ☐ 1 ildən 5 ilə qədər
 - ☒ 1 ildən 3 ilə qədər
 - ☐ 24 aylıq
-

Sual: Uzunmüddətli icarə müqaviləsi neçə müddətlikdir. (Çəki: 1)

- ☐ 1 ildən 10 ilə qədər
 - ☒ 3 ildən 20 ilə qədər
 - ☐ 3 ildən 5 ilə qədər
 - ☐ 5 ildən 10 ilə
 - ☐ 10 ildən 15 ilə
-

Sual: Müddətinə görə icarə müqavilələri hansılardır (Çəki: 1)

- ☐ Qısamüddətli və Uzunmüddətli,
 - ☐ Uzunmüddətli və Müddətsiz,
 - ☒ Uzunmüddətli, Qısamüddətli, Ortamüddətli
 - ☐ Qısamüddətli, Ortamüddətli, Uzunmüddətli, Müddətsiz
 - ☐ Qısamüddətli Ortamüddətli və 50 ildən artıq
-

Sual: “Liz” dövrü nədir? (Çəki: 1)

- ☐ “Lizing”terminin meydana gəldiyi dövr
 - ☒ Lizing müqaviləsinin qüvvədə olduğu müddət
 - ☐ Uzunmüddətli müqavilələr zamanı müqavilə obyektinin istifadə olduğu müddət
 - ☐ Müqavilənin hazırlıq prosesi
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Lizing ödənişinə daxildir. (Çəki: 1)

- ☐ Amortizasiya
 - ☐ İstifadə olunan resursların ödənişi
 - ☐ Lizing marjası
 - ☐ Riskin məbləği
 - ☒ Bütün cavablar doğrudur.
-

Sual: Lizing ödənişinə daxil deyildir. (Çəki: 1)

- ☐ Amortizasiya
 - ☐ İstifadə olunan resursların ödənişi
 - ☐ Lizing marjası
 - ☐ Riskin məbləği
 - ☒ Düzgün cavab yoxdur
-

Sual: Lizing müqaviləsinin mərhələlərinə aiddir (Çəki: 1)

- ☐ Lizing müraciəti
- ☐ Müraciətə baxılması
- ☐ Müraciətin təsdiqlənməsi
- ☐ Lizing müqaviləsinin bağlanması
- ☒ Bütün cavablar doğrudur

Sual: Lizing müqaviləsinin mərhələlərini ardıcılıqla düzün. 1-Lizing müraciəti, 2-Müraciətə baxılması, 3-Lizing müqaviləsinin bağlanması, 4-Sığorta, 5- Alqı-satqı müqaviləsi (Çəki: 1)

- ☐ 1-2-5-3-4
- ☐ 1-5-4-2-3
- ☐ 4-2-1-3-5
- ☐ 3-5-4-2-1
- ☒ 1-2-3-5-4

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan hansı layihələrin 7 bölməsindən biri deyil? (Çəki: 1)

- ☐ İşçi heyəti
- ☐ İstehsal proqramı
- ☒ Risklərin qiymətləndirilməsi
- ☐ Maliyyə planı
- ☐ İstehsal ediləcək məhsulun xarakteristikası

Sual: Bunlardan hansı investisiyanın səmərəliliyinin qiymətləndirilməsinin əməliyyat prinsipinə aid deyil? (Çəki: 1)

- ☐ modelləşdirmə
- ☒ razılaşdırma
- ☐ kompüter yardımı
- ☐ interaktiv rejim
- ☐ simplifikasiya

Sual: Şirkətin səs hüquqlu səhmlərinin 50%-dən çoxuna sahibliyi təmin edən investisiya hansıdır? (Çəki: 1)

- ☒ Nəzarət investisiyaları
- ☐ Özəl investisiyalar

- ☐ Qeyri-nəzarət investisiyaları
 - ☐ Xarici investisiyalar
 - ☐ İntellektual investisiyalar
-

Sual: Şirkətin əsas hüquqlu səhmlərinin 50%-dən az hissəsinə sahibliyi təmin edən hansı investisiyadır? (Çəki: 1)

- ☐ İntellektual investisiya
 - ☐ İstehsal investisiyası
 - ☐ Nəzarət investisiyaları
 - ☒ Qeyri-nəzarət investisiyası
 - ☐ Dövlət investisiyası
-

Sual: Müəssisənin başlanğıc dövründə qoyulan investisiya hansıdır? (Çəki: 1)

- ☐ Brutto investisiyası
 - ☐ Reinvestisiya
 - ☒ Netto investisiya
 - ☐ Qeyri-nəzarət investisiyası
 - ☐ Sekulyativ investisiya
-

Sual: Bunlardan hansı layihələri reallaşdırmaq üçün investisiya mənbəyi deyil? (Çəki: 1)

- ☐ Xüsusi vəsaitlər
 - ☐ Dövlət və yerli büdcədən verilən vəsaitlər
 - ☐ Qaytarılmaq şərti ilə verilən kredit vəsaitləri
 - ☒ Alternativ vəsaitlər
 - ☐ Müəssisə və təşkilatların vəsaitləri
-

Sual: Reallaşdırılması bilavasitə iştirakçılarına mənfəət gətirən layihələr necə adlanır? (Çəki: 1)

- ☐ Riskli layihələr
 - ☒ Kommersiya layihələri
 - ☐ Konsultativ layihələr
 - ☐ Maliyyə layihələri
 - ☐ Regional layihələr
-

Sual: Aşağıdakılardan hansı investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin 3 əsas prinsipindən biridir? (Çəki: 1)

- ☐ analitik
 - ☐ pasionallıq
 - ☐ rektabillik
 - ☒ metodoloji
 - ☐ gəlirlilik
-

Sual: Bunlardan hansı sistemsiz risklərin təsnifatına aid deyil? (Çəki: 1)

- ☐ Marketing riski
 - ☐ Lekvidlik riski
 - ☐ Texniki risk
 - ☐ İşgüzar risk
 - ☒ Retrospektiv risk
-

Sual: Bunlardan hansı riskin təhlili metodunun təsnifatına aid deyil? (Çəki: 1)

- ☐ Ətraf mühitə görə aparılan təhlil
 - ☐ Həssaslığın təhlili
 - ☒ Siyasi amillərin təhlili
 - ☐ Təshih metodu
 - ☐ Ehtimallar üsulu
-

Sual: Lizing müqaviləsi neçə mərhələdən ibarət prosesdir (Çəki: 1)

- ☐ Lizing müqaviləsinin bağlanması və Mülkiyyət hüququnun alana keçməsi
 - ☐ Müqavilədən aslı olaraq fərqlidir
 - ☒ 11 mərhələdən
 - ☐ Lizing verən və lizing alan arasında razılıqdan asılıdır
 - ☐ Düzünün cavab yoxdur
-

Sual: Lizing müqaviləsinin mərhələlərinə daxil deyildir. (Çəki: 1)

- ☐ Lizing obyektinin lizing alana verilməsi
 - ☐ Monitoring maliyyə nəzarəti
 - ☒ Avadanlığın mümkün istismar müddəti
 - ☐ Nəzərdə tutulmuş hallarda obyektin lizing alanın mülkiyyətinə keçməsi
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Operativ lizing maliyyə lizingindən nə ilə fərqlənir (Çəki: 1)

- ☐ Müqavilə müddəti daha qısadır
 - ☐ Lizing ödənişləri daha yüksək olur
 - ☐ Eyni anlayışlardır
 - ☒ Müqavilə müddəti qısa, lizing ödənişləri yüksəkdir
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Operativ lizing müqaviləsinin qısamüddətli olmasının səbəbi. (Çəki: 1)

- ☐ Böyük məbləğ tələb olunur
 - ☒ Müqavilə sonunda avadanlığın mülkiyyəti lizing şirkətində qalır
 - ☐ Lizing alanın ödənişləri müqaviləni tam əhatə edə bilmir.
 - ☐ Lizing şirkəti bütün cari və əsaslı təmir xərclərini lizing ödənişlərinə daxil edir
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Lizing nədir? (Çəki: 1)

- ☐ Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir.

- ☐ Müddətli xarakter daşıyan maliyyə sazişidir.
- ☐ Əmlakın müvəqqəti istifadəyə verilməsidir.
- ☐ Kapital istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır.
- ☒ Bütün cavablar doğrudur

Sual: Lizing üzrə maliyyələşdirmənin bank kreditlərindən fərqi. (Çəki: 1)

- ☒ Lizing daha uzun müddətlidir
- ☐ Lizing faizsizdir
- ☐ Bank kreditləri ilə müqaisədə həcmi azdır.
- ☐ Fərq mövcud deyil
- ☐ Bütün cavablar doğrudur.

Sual: Eramızdan əvvəl lizing ideyasından istifadə etmişlər. (Çəki: 1)

- ☒ Şumerlər
- ☐ Misirlilər
- ☐ Çinlilər
- ☐ Assurlar
- ☐ Bütün cavablar doğrudur.

Sual: İqtisadi leksikonda lizing sözünün mənası hansıdır (Çəki: 1)

- ☐ müvəqqəti
- ☒ icarəyə vermək
- ☐ əmanət etmək
- ☐ borc vermək
- ☐ istifadə etmək

Sual: Lizing sözünün iqtisadiyyata gəlişi bağlıdır. (Çəki: 1)

- ☒ Bell telefon şirkətinin fəaliyyəti ilə
- ☐ TeliaSonera rabita birliyi ilə
- ☐ Siemens qardaşlarıyla
- ☐ Yeni Dünyanın kəşfi ilə
- ☐ Düzgün cavab yoxdur

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı layihənin səmərəliliyini qiymətləndirərkən müəyyən prinsiplərə cavab verən meyar deyil? (Çəki: 1)

- ☐ alternativ xərclərin uçotu
 - ☐ vaxta görə pulun dəyərinin təsiri
 - ☐ inflyasiyanın uçotu
 - ☐ prinsiplərin uçotu
 - ☒ büdcə uçotu
-

Sual: Hansı investisiya netto-investisiyası ilə reinvestisiyanın cəminə bərabərdir? (Çəki: 1)

- ☐ Portfel investisiyası
 - ☒ Brutto investisiyası
 - ☐ Spekulyativ investisiyası
 - ☐ Real investisiya
 - ☐ İntellektual investisiya
-

Sual: Bunlardan hansı layihə qabağı mərhələyə aid deyil (Çəki: 1)

- ☒ Nəzarət
 - ☐ Araşdırma
 - ☐ Son təhlilin aparılması
 - ☐ İlk təhlilin aparılması
 - ☐ Layihənin qiymətləndirilməsi
-

Sual: Layihənin miqyasını müəyyən edən amillər hansıdır? (Çəki: 1)

- ☒ Layihənin əsaslığı səviyyəsi və onun reallaşmasına çəkilən xərclər
 - ☐ Layihənin son məhsulu ilə çoxsaylı əlaqəsini əks etdirən proqram
 - ☐ Məhsul istehsalının texnika ilə yenidən silahlandırılması
 - ☐ Məhsulun keyfiyyət və kəmiyyətinə çəkilən xərclər
 - ☐ Buraxılan məhsulun növünün artırılması planı
-

Sual: Meqolayihə nədir? (Çəki: 1)

- ☒ Layihənin son məhsulu ilə çoxsaylı əlaqəsini əks etdirən məqsədli investisiya proqramı
 - ☐ Bir qayda olaraq iri müəssisələr obyektidir
 - ☐ İstehsalın genişləndirilməsi və buraxılan məhsul növünün artırılması planını ifadə edir
 - ☐ Mövcud məhsul istehsalının texnika ilə yenidən silahlandırılması layihəsidir
 - ☐ Qeyri-material aktivlərə qoyulan investisiyadır
-

Sual: Aşağıdakılardan hansı investisiyalaşdırmanın məqsədi deyil? (Çəki: 1)

- ☐ Bazarda məhsulu saxlamaq
 - ☐ İstehsalın həcmnin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması
 - ☒ Suvestisiya təkliflərinin qiymətləndirilməsi
 - ☐ Sosial-iqtisadi vəzifələri həll etmək
 - ☐ Yeni məhsul buraxmaq
-

Sual: İnvestisiya layihəsinin məqsədindən asılı olaraq real investisiya qruplara ayrılır. Aşağıdakılardan hansı bu qruplara aid deyil? (Çəki: 1)

- ☐ İstehsalın səmərəliliyinə yüksəldilməsinə yönəldilən investisiya
 - ☐ İstehsalın genişləndirilməsinə investisiya
 - ☐ Prinsipcə ən yeni məhsul yaradılmasına investisiya
 - ☐ Əlavə işçi yeri açmağa investisiya
 - ☒ Qeyri-material aktivlərə investisiya
-

Sual: Bunlardan hansı AR İqtisadi inkişaf Nazirliyinin təşkil etdiyi dövlət yardımını almaq üçün müsabiqədə iştirak etmək hüququ ilə bağlı tələblərə cavab verən layihə deyil? (Çəki: 1)

- ☐ investisiya layihəsi "İqtisadiyyatın inkişafı ilə bağlı olanlar"
 - ☐ investor layihələrinin reallaşdırılmasına 20 % vəsaitin qoyulmasını üzərinə götürənlər
 - ☐ bir qayda olaraq layihənin öz xərcini çıxartması 2 ildən artıq olmaya
 - ☐ investisiya layihəsi biznes planı və dövlət ekoloji ekspertizadan rəyi olanlar
 - ☒ müəssisə və təşkilatların vətəndaşların öz vəsaiti hesabına həyata keçirilənlər
-

Sual: Müsabiqədə iştirakı üzrə və dövlət yardımı göstərilməsinə görə A kateqoriyası üzrə layihə hansıdır? (Çəki: 1)

- ☒ Xarici analoqu olmayan məhsul istehsalını təmin edən və ölkə potensialı və müvafiq xarici sənədlərlə müdafiə olunan layihələr
 - ☐ Qeyri-xammal sahələrində ixrac mallarının istehsalını təmin edən xarici bazarda tələbat olan ən yaxşı dünya nümunələri səviyyəsində olan layihələr
 - ☐ Xarici məhsullar əvəzi istehsalı təmin edən, idxal olunan məhsullarla müqayisədə daha aşağı qiymətə malik olan layihələr
 - ☐ Daxili bazarda tələbatı olan məhsulların istehsalını təmin edən layihələr
-

Sual: Lizing əməliyyatı icra edilmiş ilk cəmiyyət neçənci ildə yaranmışdır. (Çəki: 1)

- ☐ XX əsrin sonunda XXI əsrin əvvəllərində
 - ☐ 1896-cı il
 - ☒ 1952-ci ildə
 - ☐ XX əsrin əvvəllərində
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Lizing əməliyyatları icra edilən ilk lizing şirkəti hansıdır. (Çəki: 1)

- ☐ Savay zinq
 - ☐ Lokomotiv commercial
 - ☒ US Leasing Corporation
 - ☐ English Leasing Service
 - ☐ Lokfrans
-

Sual: Lizing biznes növünün vətəni haradır (Çəki: 1)

- ☒ ABŞ
- ☐ Avropa
- ☐ Çin

- ☐ Yaponya
 - ☐ Norveç
-

Sual: Fransanın ən böyük lizinq şirkətləri hansılardır. (Çəki: 1)

- ☒ Lokfrans, Slibay, Lokabay
 - ☐ Iccrea Bancalmpresa leasing, Lokfrans, Lokabay
 - ☐ Delta Finance Corporation, Iccrea Bancalmpresa, Assimo
 - ☐ Leasemaster, Europe Commercial, Le Leasing LTD
 - ☐ Lokabay, Leasemaster, Deutsche Credo
-

Sual: İtaliya lizinq şirkətləri hansılardır. (Çəki: 1)

- ☐ Iccrea Bancalmpresa, Slibay, Lokabay
 - ☒ Lokafit, Savay zinq, Gentrolizing
 - ☐ Delta Finance Corporation, Iccrea Bancalmpresa, Assimo
 - ☐ Leasemaster, Gentrolizing, Lokafit
 - ☐ Lokabay, Leasemaster, Savay zinq
-

Sual: Sürətli inkişafına görə ən geridə qalan lizinq bazarı hansıdır. (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Asiya
 - ☒ Avropa
 - ☐ Sakit okean
 - ☐ Avstraliya
-

Sual: Dünya lizinq bazarının əsas hissəsi hansı üçbucaqda cəmlənib. (Çəki: 1)

- ☒ ABŞ-Qərbi Avropa-Yaponiya
 - ☐ ABŞ-Yaponiya-Avstraliya
 - ☐ ABŞ-Qərbi Avropa
 - ☐ Qərbi Avropa-Sakit okeanı
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Azərbaycan lizinq bazarının üzvləri hansılardır (Çəki: 1)

- ☒ AG lizinq, Günay Lizinq, Unilizinq
 - ☐ Unilizinq, AG lizinq, Delta lizinq
 - ☐ Azərilizinq İLŞ, AG Lizinq Delta lizinq
 - ☐ Muğan lizinq, Günay lizinq, Delta lizinq
 - ☐ Bütün cavablar doğrudur.
-

Sual: Avropa lizinq cəmiyyətləri Birliyinin mərkəzi harada yerləşir. (Çəki: 1)

- ☐ Strarsburq
 - ☒ Brüssel
 - ☐ London
 - ☐ Milan
 - ☐ Sthokolm
-

Sual: Kapital qoyuluşlarında lizinq payı daha çoxdur. (Çəki: 1)

- ☒ ABŞ,
- ☐ Böyük Britaniya, Fransa, İsveç, İspaniya
- ☐ İtaliya, Niderland
- ☐ Avstriya, Danimarka, Norveç
- ☐ Yaponiya

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Lisenziar kimdir və ya nədir? (Çəki: 1)

- ☐ xüsusi icazə verilməsi prosesidir
- ☐ konkret fəaliyyət növünün keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkardır
- ☐ əməl olunması, lisenziyanın qüvvədə olmasını şərtləndirən şərtlərdir.
- ☒ lisenziya sazişi əsasında digər tərəfə lisenziya obyektindən istifadə hüququnu verən tərəfdir
- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququdur

Sual: Lisenziat kimdir və ya nədir? (Çəki: 1)

- ☐ lisenziya sazişinin digər tərəfə lisenziya obyektindən istifadə hüququ verən tərəfdir
- ☐ dövlət-özəl tərəfdaşlıq formasıdır
- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququdur
- ☒ konkret fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkardır
- ☐ doğru cavab yoxdur.

Sual: Lisenziyalaşdırma obyektləri nəyə deyilir? (Çəki: 1)

- ☒ lisenziyalaşdırılan fəaliyyət növlərinə
- ☐ dövlətin bilavasitə lisenziya funksiyaları ilə bağlı həyata keçirdiyi tədbirlərə
- ☐ lisenziarlara və lisenziatlara
- ☐ lisenziyalaşdıran orqanlara
- ☐ özünüidarəetmə və dövlət hakimiyyəti orqanlarına

Sual: Konsessiya nədir və ya kimdir? (Çəki: 1)

- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes aparmaq hüququ
- ☐ lisenziya sazişinin digər tərəfə lisenziya obyektindən istifadə hüququnu verən tərəf
- ☒ dövlət-özəl partnyorluq forması

- ☐ konkret fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkar
- ☐ bu, lisenziatın üçüncü şəxslərə verdiyi lisenziyadır
-

Sual: Konsedent nədir və ya kimdir? (Çəki: 1)

- ☐ sahibkar, hüquqi şəxs
- ☐ sahibkar, fiziki şəxs
- ☒ dövlət, hakimiyyət orqanı
- ☐ dövlət, hakimiyyət orqanı, sahibkar
- ☐ özəl firma, müəssisə
-

Sual: Konsessioner nədir və ya kimdir? (Çəki: 1)

- ☐ dövlət, hakimiyyət orqanı
- ☒ özəl firma, müəssisə
- ☐ dövlət, hakimiyyət orqanı, sahibkar
- ☐ dövlət müəssisəsi
- ☐ doğru cavab yoxdur
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Lisenziyanın fəaliyyət dairəsi nə ilə məhdudlaşır? (Çəki: 1)

- ☐ lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı tələblər və şərtlərlə
- ☒ müddət, ərazi, lisenziya alan subyekt, habelə göstərilməsi üçün lisenziya alınan fəaliyyətlə
- ☐ lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı əlavə tələblər və şərtlərin siyahısı ilə
- ☐ hüquqi şəxsin ləğvi və ya lisenziyaya xitam verilməsi ilə
- ☐ doğru cavab yoxdur
-

Sual: Lisenziyalaşdırma haqqında qanunvericilikdə nəyə icazə verilmir? (Çəki: 1)

- ☐ lisenziyalaşdırmanın açıqlığına və şəffaflığına
- ☒ lisenziyanın başqa hüquqi şəxsə və ya sahibkara verilməsinə
- ☐ Azərbaycan dövləti ərazisində iqtisadi məkanın vahidliyinin təmin edilməsinə
- ☐ lisenziyalaşdırılan fəaliyyət növlərinin vahid siyasının təsdiq edilməsinə
- ☐ lisenziyaya xitam verilməsinə və onun ləğvinə
-

Sual: Dövlət lisenziyalaşdırmanı həyata keçirərkən hansı prinsipləri rəhbər tutmur? (Çəki: 1)

- ☐ vətəndaşların azadlıqlarının, hüquqlarının, qanuni maraqlarının müdafiəsi
- ☐ ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmini
- ☐ lisenziyalaşdırmanın açıqlığı və şəffaflığı
- ☒ lisenziatın əməllərində tam azadlığı
- ☐ lisenziyalaşdırmanın həyata keçirilməsi zamanı qanuniliyə riayət olunması

Sual: Konsessiya sazişinin obyektləri ilk növbədə hansılardır? (Çəki: 1)

- ☐ özəlləşdirilə bilən sosial əhəmiyyətli obyektlərdir
- ☒ özəlləşdirilməsi mümkün olmayan sosial əhəmiyyətli obyektlərdir
- ☐ icarəyə verilməsi mümkün olmayan sosial əhəmiyyətli obyektlərdir
- ☐ özəlləşdirilə bilən, amma icarəyə verilməsi mümkün olmayan sosial əhəmiyyətli obyektlərdir
- ☐ doğru cavab yoxdur

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sadə lisenziyanın şərtlərini göstərin? (Çəki: 1)

- ☒ lisenziar eyni şərtlərlə başqa şəxslərə lisenziya vermək hüququnu saxlayır
- ☐ lisenziar eyni ərazidə ixtiradan istifadə hüququnu özündə saxlayır, amma lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilməz
- ☐ lisenziar lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilər, amma həmin ərazidə ixtiradan istifadə hüququnu özündə saxlamır
- ☐ bu ərazidə heç kim ixtiradan istifadə edə bilməz
- ☐ doğru cavab yoxdur

Sual: Müstəsna lisenziyanın şərtlərini göstərin: (Çəki: 1)

- ☐ lisenziar eyni şərtlərlə başqa şəxslərə lisenziya vermək hüququnu saxlayır
- ☒ lisenziar sazişdə razılaşdırılmış hədudlarda ixtiradan istifadə hüququ verir və lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilməz
- ☐ lisenziar eyni ərazidə ixtiradan istifadə hüququnu özündə saxlayır, amma lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilməz
- ☐ lisenziar lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilər, amma həmin ərazidə ixtiradan istifadə hüququnu özündə saxlamır
- ☐ bu ərazidə heç kim ixtiradan istifadə edə bilməz

Sual: Hansı sazişlərin obyektləri hüquqi müdafiə ilə təmin olunur? (Çəki: 1)

- ☒ patentli lisenziyaların
- ☐ patentsiz lisenziyaların

- ☐ nou-xau
 - ☐ müşaiyət lisenziyalarının
 - ☐ doğru cavab yoxdur
-

Sual: Obyektləri hüquqi müdafiəyə malik olmayan sazişlər necə adlanır? (Çəki: 1)

- ☐ patentli lisenziyalar
 - ☒ patentsiz lisenziyalar, nou-xau
 - ☐ xalis lisenziyalar
 - ☐ müşaiyət lisenziyaları
 - ☐ doğru cavab yoxdur
-

Sual: Lisenziarın ixtira hüququnu müddətsiz və həmişəlik itirməsinə gətirib çıxaran müqavilə necə adlanır? (Çəki: 1)

- ☐ sadə lisenziya haqqında müqavilə
 - ☐ müstəsna lisenziya haqqında müqavilə
 - ☒ tam lisenziya haqqında müqavilə
 - ☐ sublisenziya haqqında müqavilə
 - ☐ konsessiya müqaviləsi
-

Sual: Aşağıdakı ifadə hansı növ konssesiya sazişlərinə aiddir? (Çəki: 1)

- ☐ BOT (Build — Operate — Transfer) — “Tikinti – İdarə - Təhvil”
 - ☐ BTO (Build — Transfer — Operate) — “Tikinti – Təhvil – İdarə”
 - ☐ BOO (Build — Own — Operate) — “Tikinti – Yiyələnmə - İdarə”
 - ☒ BOOT (Build — Own — Operate — Transfer) — “Tikinti – Yiyələnmə - İdarə - Təhvil”
 - ☐ BBO (Buy — Build — Operate) — “Alqı – Tikinti – İdarə”
-

Sual: Aşağıdakı ifadə hansı növ konssesiya sazişlərinə aiddir? Konssesioner obyekt tikir, tikinti başa çatdıqdan dərhal sonra obyekt dövlətə təhvil verilir, bundan sonra o, konsessionerin istismarına verilir. (Çəki: 1)

- ☐ BOT (Build — Operate — Transfer) — “Tikinti – İdarə - Təhvil”
 - ☒ BTO (Build — Transfer — Operate) — “Tikinti – Təhvil – İdarə”
 - ☐ BOO (Build — Own — Operate) — “Tikinti – Yiyələnmə - İdarə”
 - ☐ BOOT (Build — Own — Operate — Transfer) — “Tikinti – Yiyələnmə - İdarə - Təhvil”
 - ☐ BBO (Buy — Build — Operate) — “Alqı – Tikinti – İdarə”
-

Sual: Aşağıdakı ifadə hansı növ konssesiya sazişlərinə aiddir? Konsessioner obyekt tikir və sonradan onun istismarını həyata keçirir, ona mülkiyyət hüququ əsasında yiyələnir, bu hüququn müddəti isə məhdud deyildir. (Çəki: 1)

- ☐ BOT (Build — Operate — Transfer) — “Tikinti – İdarə - Təhvil”
- ☐ BTO (Build — Transfer — Operate) — “Tikinti – Təhvil – İdarə”
- ☒ BOO (Build — Own — Operate) — “Tikinti – Yiyələnmə - İdarə”
- ☐ BOOT (Build — Own — Operate — Transfer) — “Tikinti – Yiyələnmə - İdarə - Təhvil”

☐ BBO (Buy — Build — Operate) — “Alqı – Tikinti – İdarə”

Sual: Aşağıdakı ifadə hansı növ konssesiya sazişlərinə aiddir? Tikilmiş obyektə şəxsi mülkiyyət hüququ əsasında yiyələnmə və ondan istifadə müəyyən müddət ərzində həyata keçirilir, bu müddət bitdikdən sonra obyekt dövlətin mülkiyyətinə keçir. (Çəki: 1)

- ☐ BOT (Build — Operate — Transfer) — “Tikinti – İdarə - Təhvil”
☐ BTO (Build — Transfer — Operate) — “Tikinti – Təhvil – İdarə”
☐ BOO (Build — Own — Operate) — “Tikinti – Yiyələnmə - İdarə”
☒ BOOT (Build — Own — Operate — Transfer) — “Tikinti – Yiyələnmə - İdarə - Təhvil”
☐ BBO (Buy — Build — Operate) — “Alqı – Tikinti – İdarə”
-

Sual: Aşağıdakı ifadə hansı növ konssesiya sazişlərinə aiddir? Dövlət obyektini özəl sektora satır, sonuncu səmərəli idarəetmə üçün zəruri təkmilləşdirmələri həyata keçirir. (Çəki: 1)

- ☐ BOT (Build — Operate — Transfer) — “Tikinti – İdarə - Təhvil”
☐ BTO (Build — Transfer — Operate) — “Tikinti – Təhvil – İdarə”
☐ BOO (Build — Own — Operate) — “Tikinti – Yiyələnmə - İdarə”
☐ BOOT (Build — Own — Operate — Transfer) — “Tikinti – Yiyələnmə - İdarə - Təhvil”
☒ BBO (Buy — Build — Operate) — “Alqı – Tikinti – İdarə”
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hərrac nədir? (Çəki: 1)

- ☐ Əmtəələrin satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır?
☒ Maksimum gəlir əldə etmək üçün istifadə edilən pərakəndə satış ticarət növüdür
☐ Sifariş edilən malların göndərilməsi üsuludur
☐ Mal çeşidləri haqqında məlumat toplayan şirkətdir
☐ Düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı təsərrüfat əlaqələri formalarından biridir? (Çəki: 1)

- ☒ Əmtəələrin (xidmətlərin) alqı-satqısı
☐ Düzgün cavab yoxdur
☐ Müqaviləyə görə mülkiyyətin bölüşdürülməsi
☐ Məhdud məsuliyyətli cəmiyyətlər
☐ Xidmətlərin tənzimlənməsi
-

Sual: Əmtəə mübadiləsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Mövcud olan məhsulun qiymətinin dərhal çatdırılması
- ☒ Tərəfdaşların qarşılıqlı münasibətlərinin əsasında konkret əmtəənin hərəkəti
- ☐ Bir sahibkar digərinə məhsul göndərməsi
- ☐ Ticarət sazişləri müvəqqəti dövr üçün nəzərdə tutulur
- ☐ Əmtəələrin alıcıya vaxtında və müəyyən edilmiş qiymətdə çatdırılması

Sual: Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir? (Çəki: 1)

- ☐ Düzgün cavab yoxdur
- ☐ Forvard sazişi
- ☒ Kommersiya üçbucağı
- ☐ Kommersiya transferti
- ☐ Reekspert

Sual: Bir çox iqtisadçılar əmtəəni bu cür adlandırırlar? (Çəki: 1)

- ☐ Mübadilə dəyəri
- ☐ İstehlak dəyəri
- ☒ İqtisadi nemət
- ☐ Düzgün cavab yoxdur
- ☐ İqtisadi fayda

Sual: Mübadilə və ticarət ilə bağlı məsələlərə ilk dəfə kim tərəfindən baxılmışdır? (Çəki: 1)

- ☒ R.Kantilyon
- ☐ V.İ.Dalyan
- ☐ A.Smit
- ☐ Düzgün cavab yoxdur
- ☐ Q.Menil

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı ticarət sahəsində əməkdaşlıq üçün lazım olan sənədlərə aid deyil? (Çəki: 1)

- ☐ Bütün qurucular tərəfindən imzalanan yazılı müraciət ərizəsi
- ☐ Qeydiyyat xərcinin ödənilməsinə dair qəbz
- ☒ Qiyməti kağızlar haqqında məlumat sənədi
- ☐ Quruluş adı üzərində razı qaldığını göstərən sənəd

☐ Ortaqlıqların sərmayə tərəddüdlərini göstərən sənədlər-təminat məktubu

Sual: Aşağıdakılardan hansı ticarət kompensasiyası razılaşmalarına aiddir? (Çəki: 1)

- ☒ Orta müddətli ticarət əməliyyatları
 - ☐ Daha iri məbləğə uyğun gələn razılaşmalar
 - ☐ Düzgün cavab yoxdur
 - ☐ Uzun müddəti mal göndərmə sazişi
 - ☐ Mərkəzi saziş
-

Sual: Ticarətə aşağıdakı kimi baxmaq olar? (Çəki: 1)

- ☐ Xalis mübadilədir
 - ☒ Mürəkkəb sövdələşmələrin nəticəsi kimi çıxış edən pullu mübadilədir
 - ☐ Tələb və təklifdir
 - ☐ Düzgün cavab yoxdur
 - ☐ Əmək fəaliyyətinin nəticəsidir
-

Sual: Bunlardan hansı istehlakçıların əsas tələblərindən biridir? (Çəki: 1)

- ☐ Düzgün cavab yoxdur
 - ☒ Əmtəələrin çeşidinin yaxşılaşdırılması
 - ☐ Miqyasa görə qənaət
 - ☐ Əlaqələrin sayının artırılması
 - ☐ Əmtəə hərəkətinin optimal variantının tapılması
-

Sual: Kommersiya fəaliyyətinin əsas parametrlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ Birjalar
 - ☐ Lizing
 - ☐ Faktoring
 - ☐ Ayksionlar
 - ☒ Forvard
-

Sual: Barter sazişində bu şərtlərdən hansı nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ 6 aydan 14 ayadək müddətə müqavilənin bağlanması
 - ☐ Mübadilə olunacaq əmtəələrin dəqiqləşdirilməsi
 - ☐ Mübadilə olunacaq məhsulun miqdarının müəyyən olunması
 - ☐ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən olunması
 - ☐ Tərəflərlə tam razılaşdırılmış müqavilənin imzalanması
-

Sual: Qarşılıqlı ticarətin barterdən fərqi nədir? (Çəki: 1)

- ☒ Bir sahibkarın digər sahibkara verdiyi məhsulun növü bilinir, ikinci sahibkarın aldığı məhsul
- ☐ görə ödəməli olduğu məhsul isə əvvəlcədən müəyyən olunmur?
- ☐ Müəyyən miqdar məhsul digər məhsula dəyişir
- ☐ Bir və ya bir çox məhsulların ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir

- ☐ Pulla hesablaşmalardan daha çox istifadə edilir
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Nə məqsədlə Bakı Biznes Tədris Mərkəzinin yeni struktur və ştat cədvəli təsdiq edilmişdir? (Çəki: 1)

- ☐ Sahibkarlara sistemli və davamlı tədris məqsədilə
 - ☐ Yaradılmış nümayəndəliklərin fəaliyyətini gücləndirmək məqsədilə
 - ☐ İşgüzar adamların öz biznesini başlaması məqsədilə
 - ☐ Səmərəli idarəetmə üçün zəruri biliklərin verilməsini təmin etmək məqsədilə
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan biri Bakı Biznes Tədris Mərkəzinin yeni struktur və ştat cədvəlini təsdiq edilməsi məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ Sahibkarlara sistemli və davamlı tədris məqsədilə
 - ☐ Yaradılmış nümayəndəliklərin fəaliyyətini gücləndirmək məqsədilə
 - ☐ İşgüzar adamların öz biznesini başlaması məqsədilə
 - ☐ Səmərəli idarəetmə üçün zəruri biliklərin verilməsini təmin etmək məqsədilə
 - ☒ Düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan biri Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri deyil? (Çəki: 1)

- ☐ Maarifləndirmə
 - ☐ İşgüzar fəaliyyətin artırılması
 - ☐ Kadrların peşə hazırlığının səviyyəsinin artması
 - ☐ Əhalinin geniş təbəqəsinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi
 - ☒ Düzgün cavab yoxdur
-

Sual: Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin müəyyənləşdirir: 1) Audit təşkilatları ilə əməkdaşlığı 2) Öncül istiqamətlərini 3) Onun vacib istiqamətlərini 4) Buna müvafiq olaraq güzəştlər sistemini 5) Dəqiq və hərtərəfli (Çəki: 1)

- ☒ 2,4
 - ☐ 1,3
 - ☐ 1,2
 - ☐ 2,5
 - ☐ 1,5
-

Sual: Distant təhsil nədir? (Çəki: 1)

- ☐ uzun müddətli qiyabi təhsil sistemidir
 - ☒ müəyyən məsafədən keçirilən təlim sistemidir
 - ☐ arzu olunan qısa müddətli təhsil sistemidir
 - ☐ korrespondent təhsil sistemidir
 - ☐ doğru cavab yoxdur
-

Ad	1003
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı kommersiya üçbucağına aiddir? (Çəki: 1)

- ☐ A sahibkarı B sahibkarına kredit götürmək üçün müraciət edir?
- ☒ A sahibkarı B sahibkarına müəyyən məhsulu göndərir
- ☐ Düzgün cavab yoxdur
- ☐ B sahibkarı A sahibkarına lazımi miqdar pul üçün müraciət edir
- ☐ A sahibkarı B sahibkarına işə götürülməsi üçün müraciət edir

Sual: Bunlardan hansı sənaye kompensasiyası razılaşmasıdır? (Çəki: 1)

- ☐ Orta müddətli ticarət əməliyyatları
- ☐ Düzgün cavab yoxdur
- ☒ Daha iri məbləğdən ibarət olan razılaşma
- ☐ Üzvü surətdə bir-biri ilə əlaqədə olmayan razılaşmalar
- ☐ Məhsul bölgüsünə dair razılaşmalar

Sual: Qarşılıqlı ticarətin mühüm xüsusiyyətlərindən biri olan çeviklik nəyə imkan yaradır? (Çəki: 1)

- ☒ Dünya bazarında dəyişməkdə olan şərtlərə və şəraitə kontragentlərin dərhal uyğunlaşmasına
- ☐ Beynəlxalq ticarət əməliyyatlarının həyata keçirilməsinin yeni texnologiyalarının əldə edilməsinə
- ☐ Qarşılıqlı ticarətin yeni forma və metodlarının tapılması
- ☐ Qarşılıqlı ticarətin inkişafıyla bağlı mal mübadiləsinin yeni iqtisadi mexanizminin təşəkkülünə
- ☐ Qarşılıqlı ticarətin tənzim edici rolunun artmasına

Sual: Malgöndərənle təsərrüfat əlaqələrinin əsas forması nədir? (Çəki: 1)

- ☒ Əmtəə göndərilməsi barədə müqavilədir
- ☐ Azad bazar münasibətləridir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Ticarət məlumatlarının mübadiləsidir
- ☐ Standart əmtəələrin alqı-satqısıdır

Sual: Qarşılıqlı ticarətin həmçinin artması nəyə səbəb olur? (Çəki: 1)

- ☒ Onun tənzim edici rolunun artmasına
- ☐ Beynəlxalq ticarət əlaqələrinin keyfiyyətli təşkilinə
- ☐ Düzgün cavab yoxdur

- ☐ İkitərəfli razılaşmaların bağlanması
- ☐ Mal və xidmətlərin mübadiləsini daha da sürətləndirir

Sual: Mübadiləni həyata keçirmək üçün satış şəbəkəsi hansı funksiyanı həyata keçirir? (Çəki: 1)

- ☒ Satış kanallarını müəyyən edir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Beynəlxalq ticarəti tənzimləyir
- ☐ Daxili ticarəti tənzimləyir
- ☐ İstehsal sahələrini müəyyən edir

Sual: Aşağıdakılardan hansı mübadiləni həyata keçirən satış şəbəkəsinin funksiyasına aid deyil? (Çəki: 1)

- ☐ Satış stimullaşdırmaq
- ☐ İstehlakçılara əks əlaqə yaratmaq
- ☒ Əlaqələrin sayını azaltmaq və çeşidi genişləndirmək
- ☐ Satış kanallarını müəyyən etmək
- ☐ Vasitəçilərlə müqavilə bağlamaq

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İlk biznes inkubatorlar mehz Yaradılmışdır1. İlk biznes inkubatorlar hansı təşkilatlar olmuşdur? 1. Konsultasiya, muhasibat və hüquq xidmətlərini göstərən təşkilat 2. Regionda biznes tədrisini təşkil edən təşkilat 3. Boş istehsal otaqlarını kirayə verən təşkilat 4. Kommunikasiya texnologiyalarından istifadə 5. Kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə çalışan təşkilatlar (Çəki: 1)

- ☒ 1,3
- ☐ 1,2
- ☐ 3,4
- ☐ 4,5
- ☐ 1,5

Sual: İnfrastrukturun əlverişli inkişafını nə təmin edir? (Çəki: 1)

- ☐ Biznes inkubatorlar
- ☐ Elmi-texniki potensial
- ☒ texnoparklar
- ☐ Xüsusi informasiya təminatı
- ☐ Doğru cavab yoxdur

Sual: Hazırda Bakı Biznes Tədris Mərkəzi hansı Nazirliyin tabeliyində qrup kimi fəaliyyət göstərmək və neçə ştat vahidi ilə təmsil olunur? (Çəki: 1)

- ☒ İqtisadi İnkişaf Nazirliyində - 45
 - ☐ Gömrük Komitəsində - 30
 - ☐ Vergilər Nazirliyində - 40
 - ☐ Təhsil Nazirliyində - 50
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Distant təhsil necə təhsil formasıdır? (Çəki: 1)

- ☐ operativ
 - ☐ müntəzəm dioloq
 - ☐ əks əlaqə əsasında
 - ☐ uzaq məsafədən
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan biri distant təhsil formasına aid deyil? (Çəki: 1)

- ☐ operativ
 - ☐ müntəzəm dioloq
 - ☐ əks əlaqə əsasında
 - ☐ uzaq məsafədən
 - ☒ uzağı qabaqcadan görmə
-

Sual: Dünyada ilk dəfə olaraq Böyük Britaniyada məsafədən təhsil verən universitet neçənci ildə açılmışdır? (Çəki: 1)

- ☐ 1968
 - ☒ 1969
 - ☐ 1970
 - ☐ 1971
 - ☐ 1967
-

Sual: Dünyada ilk dəfə olaraq məsafədən təhsil verən universitet 1969 cu ildə harada açılmışdır? (Çəki: 1)

- ☐ ABŞ da
 - ☐ Fransada
 - ☒ Böyük Britaniyada
 - ☐ Ankarada
 - ☐ Almaniyada
-

Sual: Sumqayıt texnologiyalar parkının (STP) birinci mərhələsi nə vaxt işə salınmışdır? (Çəki: 1)

- ☐ 2 dekabr 2007
- ☐ 20 dekabr 2008
- ☒ 22 dekabr 2009
- ☐ 25 dekabr 2010

☐ Doğru cavab yoxdur

Sual: STP-nin ərazisi neçə hektardır? (Çəki: 1)

- ☐ 40
☒ 45
☐ 35
☐ 30
☐ 33
-

Sual: STP-də aşağıdakılardan hansı istehsal edilmir? (Çəki: 1)

- ☐ Müxtəlif tip kabellər
☐ Su nasosları
☐ Texniki qazlar
☐ Borular
☒ Doğru cavab yoxdur
-

Sual: Bakı Biznes Tədris Mərkəzi hansı Nazirlik tərəfindən yaradılmışdır? (Çəki: 1)

- ☐ Vergilər Nazirliyi
☐ Gömrük Komitəsi
☒ İqtisadi İnkişaf Nazirliyi
☐ Təhsil Nazirliyi
☐ Düzgün cavab yoxdur
-

Sual: Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes Tədris Mərkəzi neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 2007
☐ 2004
☐ 2002
☐ 2009
☐ 2012
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: 1. Biznes inkubatorlar hansı missiyaları həyata keçirən təşkilatdır? 1. Təşkilatlara istehsal və idarə etmə xidməti göstərən 2. Kiçik və yeni yaradılmış müəssisələrə ilkin dəstək olmaq 3. Təşkilatı daxili resurslarla təmin etmək 4. Biznes layihələrinin

hazırlanması, tətbiqi məsələlərində məsləhət verən 5. Bazaar araşdırması aparmağı bacaran (Çəki: 1)

- ☐ 1,2
 - ☒ 1,4
 - ☐ 2,3
 - ☐ 3,4
 - ☐ 5
-

Sual: 1. Texnoparkın əsas fəaliyyət məqsədi nədir? 1. Regional spektrda sənayenin qabaqcıl sahələrinin formalaşması 2. Müəssisələrə cari abonent xidmətləri göstərmək 3. Yerli elmi-texniki və istehsal potensialının yüksəldilməsidir 4. Azərbaycandakı tərəfdaşlarla biznes əlaqələri yaratmaqdır 5. Biznes aparılmasına dair məsləhətlər verməkdir (Çəki: 1)

- ☐ 2,4
 - ☐ 1,5
 - ☐ 3,4
 - ☒ 1,3
 - ☐ 2,5
-

Sual: Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aiddir? (Çəki: 1)

- ☒ informasiya təminatı və konsultinq xidməti göstərən müəssisə
 - ☐ Informasiya məlumat bazarına çıxış
 - ☐ Xarici ölkələrdə fəaliyyət göstərən təşkilat
 - ☐ Təhsil xidməti ilə məşğul olan müəssisələr
 - ☐ Doğru cavab yoxdur
-

Sual: STP-nin işə düşməsi ilə respublikamızın energetika qurğuları nə ilə təchiz olunur? (Çəki: 1)

- ☒ Yerli texniki avadanlıq və məhsullarla
 - ☐ Ucuz və keyfiyyətli məhsullarla
 - ☐ Su nasosları ilə
 - ☐ Lazımi avadanlıqlarla
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə qaydaya salınır (Çəki: 1)

- ☐ Regionların vəziyyətini
 - ☒ Ucuz və keyfiyyətli məhsul istehsalı
 - ☐ Müəssisənin nizamlı fəaliyyətini
 - ☐ Müxtəlif növ məhsul istehsalını
 - ☐ Doğru cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı STP-nin istehsal sahəsi deyil? (Çəki: 1)

- ☐ Kabel zavodu
- ☐ Plastic boru zavodu
- ☐ Electron cihazlar zavodu

- ☐ Ağır maşınqayırma zavodu
 - ☒ Kauçuk mallar zavodu
-

Sual: Dövlət sahibkarlığa kömək məqsədilə nə yaradır? (Çəki: 1)

- ☐ Ümumxalq əhəmiyyətli fondlar
 - ☒ İnformasiya, məsləhət, elm və tədris mərkəzləri
 - ☐ Sənaye və ticarət mərkəzləri
 - ☐ Milli və xarici fondlar
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Distant təhsildə öyrədən və öyrənən arasında əlaqələr hansı vasitə ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ işgüzar görüşlər vasitəsilə
 - ☐ kütləvi informasiya vasitəsi ilə
 - ☒ telekommunikasiya və computer şəbəkələri vasitəsi ilə
 - ☐ internetə çıxışın kütləvililiyi ilə
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Avropada müntəzəm fəaliyyət göstərən poçt rabitəsinin yaranması nəyə səbəb olmuşdur? (Çəki: 1)

- ☐ distant təhsilin yaranmasına
 - ☒ korrespondent təhsilin yaranmasına
 - ☐ böyük səs-küyə
 - ☐ poçt və rabitənin inkişafına
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Məsafədən təhsil formasının inkişafına nə böyük təkan verir? (Çəki: 1)

- ☐ fərdi kompüterlərin məişətə daxil olması
 - ☐ poçt və rabitənin inkişafı
 - ☐ təhsilin səviyyəsinin yüksəlməsi
 - ☒ radio və televiziyanın gəlişi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Böyük Britaniyada məsafədən təhsil verən universitet nə üçün Böyük Britaniyanın Açıq universitetləri adlandırılmışdır? (Çəki: 1)

- ☐ təhsil barədə məlumatları dərc etdirdiyinə görə
 - ☐ qapalı universitetlər çox olduğuna görə
 - ☐ ad qoymaq xatirinə adlandırılmışdır
 - ☒ çoxlarının orada oxumağının mümkünlüyünü xüsusi qeyd etmək üçün
 - ☐ düzgün cavab yoxdur
-

BÖLMƏ: 1103

Ad

1103

Suallardan

8

Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Biznes inkubatorlar aşağıdakı təşkilat bölgüsünə malikdir? (Çəki: 1)

- ☐ Gənclərə, milli azlıqlara xidmət edənlər
- ☐ Kommersiya layihələri üzrə icarəni təmin edənlər
- ☐ Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- ☐ Yeni məhsullar istehsalına dəstək olanlar
- ☒ Bütün cavablar doğrudur

Sual: Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aid deyil? (Çəki: 1)

- ☐ Gənclərə, milli azlıqlara xidmət edənlər
- ☐ Kommersiya layihələri üzrə icarəni təmin edənlər
- ☐ Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- ☐ Yeni məhsullar istehsalına dəstək olanlar
- ☒ Doğru cavab yoxdur

Sual: Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aid deyil? (Çəki: 1)

- ☐ Gənclərə, milli azlıqlara xidmət edənlər
- ☐ Kommersiya layihələri üzrə icarəni təmin edənlər
- ☐ Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- ☐ Yeni məhsullar istehsalına dəstək olanlar
- ☒ Tədris planları hazırlanması sahəsində fəaliyyət

Sual: Beynəlxalq təcrübədə texnoparklar nə hesab olunurlar? (Çəki: 1)

- ☐ Sənayenin qabaqcıl sahələrin vacib infrastrukturu
- ☐ Sənaye avadanlıqları ilə təchiz edilmiş istehsal otaqları
- ☐ Texniki istismara ehtiyacı olan bina və avadanlıqlar
- ☒ elmi texniki tərəqqinin lokomotivi
- ☐ Doğru cavab yoxdur

Sual: STP-nin istismara verilməsi ölkəmizdə nəyə geniş imkanlar açır? (Çəki: 1)

- ☐ Elektroenergetikanın inkişafına
- ☐ Mövcud potensialın daha da möhkəmləndirilməsi
- ☐ Enejri müəssisələrinin yenidən qurulmasına
- ☐ Enerji müəssisələrinin müasirləşdirilməsinə
- ☒ Bütün cavablar doğrudur

Sual: Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir? (Çəki: 1)

- ☐ Sahibkarların maarifləndirilməsindən

- ☐ Regionlarda işgüzar fəallığın artmasından
- ☐ Kadrların peşə hazırlığı səviyyəsinin artmasından
- ☐ Əhəlinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə
- ☒ Bütün cavablar doğrudur

Sual: Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sahibkarlığın inkişafının hansı sistemin formalaşdırılması vasitəsi ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ Səmərəli idarəetmə
- ☒ İnnovasiya-tədris-konsultinq
- ☐ Yeni struktur və ştat cədvəli
- ☐ Təşkilatı idarəetmə
- ☐ Düzgün cavab yoxdur

Sual: XX əsrin əvvəlləri nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ məsafədən təhsil formasının inkişafıyla
- ☒ texnologiyaların xüsusi ilə telefon və teleqrafın sürətli inkişafı ilə
- ☐ poçt və rabitənin inkişafına
- ☐ distant təhsilin yaranmasına
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: V.İ. Dilyanın lüğətinə əsasən partnyor sözünün kökü hansı dildədir? (Çəki: 1)

- ☒ Fransız
- ☐ İngilis
- ☐ Alman
- ☐ Yunan
- ☐ Latın

Sual: Fransız sözü olan forfeitingin bütünlükdə mənası nədir? (Çəki: 1)

- ☐ Qiymətli kağız
- ☐ İxracatçı şirkət
- ☒ Cəmi məbləğ, pul
- ☐ Ticarət müqaviləsi
- ☐ İdxalatçı firma

Sual: Dünya miqyasında forfeiting əməliyyatı aparan 300-ə qədər bankdan 80-i bu şəhərdədir? (Çəki: 1)

- ☐ Vaşinqton
 - ☐ Paris
 - ☒ London
 - ☐ Tokio
 - ☐ Pekin
-

Sual: Bunlardan hansı faktoringin forması deyil? (Çəki: 1)

- ☐ Konvensiya faktoringi
 - ☐ Konfidensial faktoringi
 - ☐ "Sakit" faktoring
 - ☒ "Sərt" faktoring
 - ☐ İxrac faktoringi
-

Sual: Faktoring sözü hansı dildən götürülüb? (Çəki: 1)

- ☐ Alman
 - ☐ Yunan
 - ☒ İngilis
 - ☐ Fransız
 - ☐ Latın
-

Sual: Faktoring hansı əsrlərdə meydana gəlmişdi? (Çəki: 1)

- ☒ XVI-XVII
 - ☐ XV-XVI
 - ☐ XIV-XV
 - ☐ XVII-XVIII
 - ☐ XVIII-XIX
-

Sual: Sosial xidmət nədir? (Çəki: 1)

- ☐ çətin fəaliyyət şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs və ya sahibkardır.
 - ☒ çətin şəraitdə olan şəxsin (sahibkarın) sosial problemlərinin aradan qaldırılması və insanlarla (sahibkarlarla) bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.
 - ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
 - ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
 - ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaq
-

Sual: Sosial xidmətin müştərisi ? (Çəki: 1)

- ☐ sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☒ çətin fəaliyyət şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs və ya sahibkardır.

- ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
 - ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
 - ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
-

Sual: Sosial tərəfdaşlıq nədir? (Çəki: 1)

- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
 - ☐ sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
 - ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
 - ☒ istehsal prosesinin iştirakçılarının maraqlarının uyğunlaşdırılması, mexanizmləri və institutları sistemidir
 - ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
-

Sual: ilk işçilər ittifaqları (ing. Trade-Unions) yaranmışdır: (Çəki: 1)

- ☐ 1980
 - ☐ 1989
 - ☒ 1899
 - ☐ 1876
 - ☐ 1991
-

Sual: Sosial tərəfdaşlığın formalarına aid deyil (Çəki: 1)

- ☐ əmək münasibətlərinin tənzimlənməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə qarşılıqlı konsultasiyalar (danışıqlar)
 - ☐ təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirak
 - ☐ kollektiv danışıqlar – dialoqa əsaslanan münasibətlər kollektiv əmək şəraitinin qurulması
 - ☒ tərəflərin hüquq bərabərliyinin olmaması
 - ☐ əmək mübahisələrinin həllində işçilərin və işə götürənlərin nümayəndələrinin iştirakı.
-

Sual: Sahibkarlar ittifaqı dedikdə. (Çəki: 1)

- ☐ tərəflər və onların nümayəndələri tərəfindən qanunlara və başqa normativ hüquqi aktlara riayət edilməsi
 - ☐ təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirakı
 - ☒ müxtəlif və ya eyni sahəni əhatə edən, sahibkarlıq subyektlərini birləşdirən, qeyri kommersiya təşkilatıdır
 - ☐ qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət
 - ☐ kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
-

Sual: ASK nədir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasında işə götürənlərin ictimai birliyi
- ☐ Azərbaycan həmkarlar ittifaqı konfederasiyası

- ☐ Azərbaycanca sosial kollektiv
 - ☐ Azərbaycanda sahibkarlığa kömək fondudur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Azərbaycanda kiçik və orta müəssisələrin müxtəlif ittifaq və assosiasiyalarda birləşməsi nə vaxta təsadüf edir? (Çəki: 1)

- ☒ XX-ci əsrin 90-cı illərinə
 - ☐ XX-ci əsrin əvvəlinə
 - ☐ XIX-ci əsrin əvvəlinə
 - ☐ XIX-ci əsrin sonuna
 - ☐ XX-ci əsrin ortalarına
-

Sual: XX-ci əsrin 90-cı illərində ölkəmizin əksər vətəndaşlarının özlərindən asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının səbəbi nə idi? (Çəki: 1)

- ☐ Dövlət müəssisələrində əmək haqqının azlığı
 - ☐ Özəl müəssisələrdə korporativ mədəniyyətin olması
 - ☐ dövlət müəssisələrində inzibətçiliyin mövcudluğu
 - ☒ bir çox dövlət müəssisələrinin dayanması, resrukturizasiyası və yaxud da işçilərin ixtisara salınması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Dövlət sektorunda çalışan işçilərin özəl sektora axını hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☐ XX-ci əsrin ortalarına
 - ☐ XX-ci əsrin əvvəlinə
 - ☒ XX-ci əsrin 90-cı illərinə
 - ☐ XIX-ci əsrin sonuna
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) nə vaxt təsis edilmişdir? (Çəki: 1)

- ☐ 1990
 - ☐ 1991
 - ☐ 1992
 - ☒ 1993
 - ☐ 1994
-

Sual: AHİK hansı qurultayda təsis edilmişdir? (Çəki: 1)

- ☐ Ümum gənclər qurultayında
 - ☒ Azərbaycan Həmkarlar İttifaqının
 - ☐ Azad sahibkarlar qurultayında
 - ☐ Azərbaycanın II qurultayında
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: AHİK hansı birliklərinin könüllü ittifaqıdır? (Çəki: 1)

- ☒ Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafeələrinin təmsil və müdafiə edən sahələrarası birliklərinin könüllü ittifaqıdır.
- ☐ Azərbaycana milli maraqlarına xidmət edən birliklərin
- ☐ Dini qurum və birliklərin
- ☐ Dövlət ilə bərabər hüquqlu sosial dialoqu apara bilən birliklərin
- ☐ Düzgün cavab yaxdur

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi nədir? (Çəki: 1)

- ☐ Sahibkarlıq rəqabəti
- ☐ Fond bazarında əməkdaşlıq
- ☐ Ticarətdə tərəfdaşlıq
- ☒ Sahibkarlıq sazişi
- ☐ Maliyyə sferasında əməkdaşlıq

Sual: Faktoring Azərbaycan Respublikasının Mülki Məcəlləsində neçənci fəsil və maddədə öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ 5 fəsil, maddə 604
- ☒ 7 fəsil, maddə 655
- ☐ 3 fəsil, maddə 609
- ☐ 6 fəsil, maddə 655
- ☐ 4 fəsil, maddə 645

Sual: Bunlardan hansı maliyyə sferasında əməkdaşlıq formasına aid deyil? (Çəki: 1)

- ☐ Fond bazarında əməkdaşlıq
- ☐ Faktoring
- ☒ Kommersiya üçbucağı
- ☐ Kommersiya transfert
- ☐ Forfeiting

Sual: Aşağıdakılardan hansı forfeiting əməliyyatında yer alan tərəf deyil? (Çəki: 1)

- ☐ İxracatçı
- ☐ İdxalatçı firma
- ☐ Forfeiter
- ☐ Qarantlı bank
- ☒ Müstəqil faktoring şirkəti
-

Sual: Bunlardan hansı forfayting əməliyyatında risk amili deyil? (Çəki: 1)

- ☐ Siyasi risk
 - ☐ Valyuta riski
 - ☒ İstehsal riski
 - ☐ Ticari risk
 - ☐ Ölkə riski
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq münasibətlərdə istifadə olunan maliyyə sferasında əməkdaşlıq formasıdır? (Çəki: 1)

- ☒ Kommersiya transfert
 - ☐ Kommersiya üçbucağı
 - ☐ Qarşılıqlı təchizat
 - ☐ Forvard
 - ☐ Reeksport
-

Sual: Sosial xidmətin məqsədi nədir? (Çəki: 1)

- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
 - ☐ sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
 - ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
 - ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
 - ☒ fəaliyyət səviyyəsini artıraraq, çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
-

Sual: Sosial tərəfdaşlığın inkişafı dedikdə? (Çəki: 1)

- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
 - ☐ işçilər və işə götürənlərin bərabər əməkdaşlığa əsaslanan bir vəhdətdir.
 - ☒ müasir bazar iqtisadiyyatının sosial istiqamətinin gücləndirilməsi prosesinin əhəmiyyətli tərkib hissəsidir
 - ☐ əmək münasibətləri sahəsində işə götürənlər, həmkarlar ittifaqları və dövlət arasında münasibətlər sistemidir.
 - ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
-

Sual: Tripartizm dedikdə? (Çəki: 1)

- ☐ müasir bazar iqtisadiyyatının sosial istiqamətinin gücləndirilməsi prosesinin əhəmiyyətli tərkib hissəsidir.
 - ☐ işçilər və işə götürənlərin bərabər əməkdaşlığa əsaslanan bir vəhdətdir.
 - ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir.
 - ☒ əmək münasibətləri sahəsində işə götürənlər, həmkarlar ittifaqları və dövlət arasında münasibətlər sistemidir
 - ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
-

Sual: Sosial tərəfdaşlığın formalaşması və inkişafı necə tərəfin təsiri altında mümkün olur? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☐ 6
 - ☐ 2
 - ☒ 3
-

Sual: sosial tərəfdaşlığın formalaşmasında böyük rol oynayır: (Çəki: 1)

- ☐ dövlət
 - ☒ həmkarlar ittifaqları
 - ☐ sahibkar
 - ☐ nazirlik
 - ☐ tərəfdarlar
-

Sual: İkitərəfli Sosial tərəfdaşlıq əlaqələri (Çəki: 1)

- ☐ sahibkarların öz aralarında
 - ☐ işçilərin və dövlət nümayəndələrinin arasında
 - ☐ işçilərin və sahibkarlar arasında
 - ☐ sahibkarların dövlət arasında
 - ☒ işçilərin və işə götürənlərin nümayəndələrinin arasında
-

Sual: Üctərəfli Sosial tərəfdaşlıq əlaqələri: (Çəki: 1)

- ☒ dövlət hakimiyyəti orqanlarının və yerli hakimiyyət orqanlarının iştirakıyla.
 - ☐ işçilərin və işə götürənlərin nümayəndələrinin arasında
 - ☐ işçilərin və sahibkarlar arasında
 - ☐ sahibkarların dövlət arasında
 - ☐ işçilərin və dövlət nümayəndələrinin arasında
-

Sual: Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası neçənci ildə təsis edilmiş (Çəki: 1)

- ☐ 2001
 - ☐ 2000
 - ☒ 1999
 - ☐ 1998
 - ☐ 1997
-

Sual: Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklər, assosiasiyalar, ittifaqlar, qildiyalar tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☐ müxtəlif birliklər
- ☐ assosiasiyalar
- ☐ ittifaqlar
- ☐ qildiyalar

☒ bütün cavablar doğrudur

Sual: Məhz həmkarlar ittifaqının fəaliyyəti sahəsində dünyanın inkişaf etmiş ölkələrində nəyə nail olunmuşdur? 1. qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət 2. əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına 3. əmək şəraitinin yaxşılaşdırılmasına 4. sosial zəmanətlərin təmin edilməsinə nail olunmuşdur. 5. kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti (Çəki: 1)

- ☒ 2,3,4
 - ☐ 1,2,3
 - ☐ 3,4,5
 - ☐ 1,2,5
 - ☐ 1,4,5
-

Sual: Amerikada və Rusiyada yaranan peşakar birliklər inkişafın ilkin mərhələsində nəyi əks etdirir? (Çəki: 1)

- ☐ ictimai siyasi vəziyyəti
 - ☒ qarşılıqlı yardım cəmiyyətinin xarakterini
 - ☐ cəmiyyətin sosial-iqtisadi problemlərini
 - ☐ maddi və mənəvi yardımı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Sahibkarlıq fəaliyyətinin monitoring sisteminin təkmilləşdirilməsi nədən asılıdır? (Çəki: 1)

- ☐ bütövlükdə sahibkarlıq fəaliyyətinin keyfiyyətindən
 - ☒ müəssisənin, onun ehtiyacları, motivləri və maraqları haqqında etibarlı və dürüst məlumatın mövcudluğundan
 - ☐ həmkarlar ittifaqı arasında mövcud münasibətlərdən
 - ☐ sahibkarın adaptasiya və özünü təşkil etmə prosesini
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Sahibkarlar assosiasiyasının əsas fəaliyyət istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ Yaradıcılıq fəaliyyəti
 - ☐ Sahibkarların hüquqi müdafiəsi
 - ☐ Konsaltinq fəaliyyəti
 - ☐ Təhsil
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan hansı sahibkarlar assosiasiyasının əsas fəaliyyət istiqamətlərindən biri deyil? (Çəki: 1)

- ☐ Yaradıcılıq fəaliyyəti
 - ☐ Sahibkarların hüquqi müdafiəsi
 - ☐ Konsaltinq fəaliyyəti
 - ☐ Təhsil
 - ☒ Auditor fəaliyyəti
-

Sual: Sahibkarlar assosiasiyası fəal rol oynayan ictimai təşkilatdır. 1. iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində 2. sahibkarların təhsilinin artırılması və ixtisasın təkmilləşməsində 3. sahibkarların hüquq və qanuni mənafelərinin qorunmasında 4. ölkədə əhəlinin iqtisadi mədəniyyətinin formalaşdırılmasında 5. işgüzar fəaliyyətinin gücləndirilməsində (Çəki: 1)

- ☐ 1,2,3,4
 - ☒ 1,3,4,5
 - ☐ 2,3,4,5
 - ☐ 1,2,4,5
 - ☐ 1,2,3,5
-

Sual: Sahibkarlar birliyi həmkarlar ittifaqlarının necə tərəfdaşı hesab edirlər? (Çəki: 1)

- ☒ əsas sosial
 - ☐ rəsmi tərəfdaşı
 - ☐ qeyri rəsmi tərəfdaşı
 - ☐ sərfəli tərəfdaşı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: AHİK neçə həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir? (Çəki: 1)

- ☐ 18 620
 - ☐ 17 000
 - ☒ 18 610
 - ☐ 15 620
 - ☐ 16 610
-

Sual: AHİK neçə Həmkarlar İttifaqı birliklərini özündə birləşdirir? (Çəki: 1)

- ☒ 26
 - ☐ 30
 - ☐ 16
 - ☐ 36
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1996
 - ☒ 1994
 - ☐ 1998
 - ☐ 1995
 - ☐ Düzgün cavab yoxdur
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒

Sual: Forfeiting nədir? (Çəki: 1)

- ☒ Bankda kommersiya kreditinin dəyişməsi formasıdır
- ☐ Müəyyən miqdarda məhsulları ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir
- ☐ Mübadilə olunan əmtəələrin dəqiqləşdirilməsidir
- ☐ İqtisadiyyatda ayrı-ayrı proporsiyaları tənzimləyən mexanizmdir
- ☐ Kapitalın ixracı, biznesin transmilliləşdirilməsidir

Sual: Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər? (Çəki: 1)

- ☐ Çoxlu miqdarda debitor borcları olanlar
- ☐ Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar
- ☐ Öz məhsullarını barter üsulu ilə satanlar
- ☒ Düzgün cavab yoxdur
- ☐ Öz məhsullarını konseqراسiya vasitəsi ilə satan müəssisələr

Sual: "Beynəlxalq Faktoring Haqqında Konvensiya"nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil? (Çəki: 1)

- ☐ İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- ☐ Malgöndərənə mühasibat uçotunun aparılması
- ☒ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi
- ☐ Malgöndərən borclarının inkossoya qoyulması
- ☐ Malgöndərən kredit risklərindən sığortası

Sual: Malalanın faktoringinin predmeti nədir? (Çəki: 1)

- ☒ Malsatanlarla hesablaşmalarda yaranan kreditor borcudur
- ☐ Malgöndərən mühasibat uçotunun aparılmasıdır
- ☐ Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- ☐ Malgöndərən kredit risklərindən sığortasıdır
- ☐ Malalanın kredit risklərindən sığortasıdır

Sual: Maliyyə sferasında əməkdaşlıq nə zaman baş tutmuş sayılır? (Çəki: 1)

- ☐ Sazişin məzmunu əməkdaşlığın konkret formasından asılı olur
- ☐ Sazişin forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılı olur
- ☐ Sahibkar özünün praktiki fəaliyyətində əməkdaşlığın konkret formasını təklif edir
- ☐ Sahibkar tərəfdaşın seçdiyi əməkdaşlıq formasına cavab verir
- ☒ Sahibkar öz pul resurslarını və ya qiymətli kağızları sataraq dividend və ya faiz əldə edir

Sual: Bunlardan hansı xidmətin tədarük üsuluna aid deyil? (Çəki: 1)

- ☐ Sərhədyanı xidmət tədarükü
- ☐ Xaricdə xidmət istehlakı

- ☐ Kommersiya iştirakı
 - ☐ Xidmət göstərilməsi məqsədilə xidmət təchizatçısının müvəqqəti olaraq digər ölkəyə getməsi
 - ☒ Xidmət sahəsində öhdəliyin götürülməsi və tənzimlənməsi
-

Sual: sahibkarlar birliyinin öz üzvləri qarşısında müəyyən öhdəliklərinə aid deyil: (Çəki: 1)

- ☐ sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənilib hazırlanmasını həyata keçirmək
 - ☐ dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək göstərmək
 - ☐ ölkə sahibkarlarına xaricdə daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərmək, onların informasiya təminatında iştirak etmək
 - ☒ sahibkarın hüquqlarını, əmlak və digər qanuni mənafelərini qorunmaması
 - ☐ sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə tətbiq etmək üçün şərait yaratmaq
-

Sual: Hansı dövlət strukturları sahibkarların fəaliyyətinə müdaxiləsi ilə özəl sektorun inkişafına mane olan başlıca amillərdəndir? (Çəki: 1)

- ☐ mərkəzi və yerli icra hakimiyyəti
 - ☐ vergi orqanları
 - ☐ mühafizə və sanitariya-epidemioloji xidmət orqanları
 - ☐ gömrük orqanları
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Ümumi sosial-psixoloji portreti təşkil edən monitoring tədqiqatlarının əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ sahibkarların konkret mühitə uyğunlaşması
 - ☐ sahibkarların öz tədris fəaliyyətlərini təşkil etmələri
 - ☐ sahibkarların dəyərlər sistemi;
 - ☐ sahibkarların bir-birinə münasibəti
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Sosial tərəfdaşlıq sisteminin yaradılması necə mümkün deyil? 1. işəgötürənin dövlət qeydiyyatına almadan 2. dövlət orqanlarının razılığı olmadan 3. onun sosial oriyentasiyası dəyişilmədən 4. həmkarlar ittifaqının zəruriliyini dərk etmədən 5. maliyyə nazirliyinin rəyi olmadan (Çəki: 1)

- ☒ 1,3,4
 - ☐ 2,4,5
 - ☐ 1,3,5
 - ☐ 2, 3,5
 - ☐ 1,2
-

Sual: Sahibkarlar birliyi ilə həmkarlar ittifaqları arasında dialoqlar zamanı hansı məsələlər həll edilir? 1. kollektiv müqavilələrin yerinə yetirilməsi 2. sosial-əmək münasibətlərinin tənzimlənməsinə dair mühüm məsələlər 3. işçilərin hüquq və

maraqlarının müdafiəsinə dair məsələlər 4. qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət 5 tərəflərin maraqlarının nəzərə alınması (Çəki: 1)

- ☒ 2,3
- ☐ 1,4
- ☐ 4,5
- ☐ 3,5
- ☐ 1,2

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı xidmətin tədarük üsuluna aid deyil? (Çəki: 1)

- ☐ Sərhədyanı xidmət tədarükü
- ☐ Xaricdə xidmət istehlakı
- ☐ Kommersiya iştirakı
- ☐ Xidmət göstərilməsi məqsədilə xidmət təchizatçısının müvəqqəti olaraq digər ölkəyə getməsi
- ☒ Xidmət sahəsində öhdəliyin götürülməsi və tənzimlənməsi

Sual: Xidmət kompaniyalarında marketing proqramlarının işlənilib hazırlanmasına xidmətin neçə əsas xüsusiyyəti müəyyən edir? (Çəki: 1)

- ☐ 7
- ☐ 2
- ☒ 4
- ☐ 5
- ☐ 8

Sual: Bunlardan hansı xidmət kompaniyalarında marketing proqramlarının işlənilib hazırlanması xidmətinin əsas xüsusiyyətlərin biri deyil? (Çəki: 1)

- ☒ Müşayiət etmə
- ☐ Duyulmazlıq
- ☐ Mənbədən ayrılmazlıq
- ☐ Keyfiyyətin qeyri sabitliyi
- ☐ Keyfiyyətin saxlanıla bilməməsi

Sual: Xidmətlər üzrə bazar təklifinin neçə kateqoriyasını fərqləndirirlər? (Çəki: 1)

- ☐ 3
- ☐ 7
- ☐ 4

☒ 5

☐ 6

Sual: Gənclər, İdman və Turizm Nazirliyi neçənci ildə yaradılıb? (Çəki: 1)

☒ 2001

☐ 1999

☐ 2002

☐ 1998

☐ 2004

Sual: Aşağıdakılardan hansı Turizm Nazirliyinin əsas istiqamətlərinə aid deyil? (Çəki: 1)

☐ Daxili turizm inkişafına ciddi fikir vermək

☐ Turistlərə əlverişli şərait yaratmaq

☐ Yerli əhəlinin istirahətini təmin etmək

☐ Əcnəbi turistlərin sayını çoxaltmaq

☒ Haqsız rəqabəti təmin etmək

Sual: Bunlardan hansı xidmətlərin marketing tədqiqatının marketing funksiyaları deyil? (Çəki: 1)

☐ Analitik

☐ İstehsal

☒ Maliyyə

☐ Paylama

☐ İdarəetmə

Sual: Korporatizm nədir? (Çəki: 1)

☐ iştirakçılar arasında mövcud olan korporativ əlaqələrin (mülkiyyət və maraqlar) formalarıdır

☐ tərəflərin müqavilə tənzimlənməsi üzrə qarşılıqlı konsultasiyalar aparan təşkilatdır

☒ mülkiyyətə birgə yiyələnmə və ya şəxsi və ictimai maraqların ödənilməsi üzrə tərəfdaş və müqavilə münasibətləridir

☐ peşəkar səviyyədə xidmətdir

☐ düzgün cavab yoxdur

Sual: Bir qism nəzəriyyəçilər korporativ əlaqələri necə qiymətləndirirlər? 1. təşkilati münasibətlər kimi 2.yüksək mədəniyyət kimi 3.mülkiyyət münasibətləri kimi 4.konztruktiv münasibətlər 5qarışıq, mülki-təşkilati münasibətlər kimi (Çəki: 1)

☐ 2,3,4

☒ 1,3,5

☐ 1,2,4

☐ 2,3,5

☐ 1,4,5

Sual: Korporatizm nə məqsədlə kompromis təsərrüfatçılığı nəzərdə tutur ? (Çəki: 1)

☒ maraqlar balansını təmin etmək məqsədilə

- ☐ heçkəsi narazı salmamaq üçün
 - ☐ ümumi məqsədə çatmaq üçün
 - ☐ illik hesabatı tərtib etmək üçün
 - ☐ düzgün cavab yoxdur
-

Sual: korporasiya hüquqi şəxs kimi nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ qarışıq mülkiyyəti
 - ☐ tərəfdaş və müqavilə münasibətləri
 - ☒ paylı mülkiyyəti
 - ☐ mülki-təşkilatı münasibətlər
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Adətən korporasiya hansı formada təşkil olunur? (Çəki: 1)

- ☐ İstənilən formada
 - ☐ Məhdud Məsuliyyətli Cəmiyyət
 - ☐ Əlavə məsuliyyətli cəmiyyət
 - ☒ Səhmdar Cəmiyyəti
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Korporativ əlaqələr kimlər arasında formalaşan münasibətlər sistemidir? (Çəki: 1)

- ☐ səhmdarlar
 - ☐ menecerlər
 - ☐ menecment və digər maraqlı şəxslər
 - ☐ hakimiyyət orqanları
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Korporativ əlaqələrin predmeti nədir? (Çəki: 1)

- ☐ mülkiyyət hüququ
 - ☐ birgə maraqlar
 - ☐ iqtisadi subyektlər
 - ☒ iştirakçıların birgə fəaliyyəti
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Korporativ əlaqələrin obyektı nədir? (Çəki: 1)

- ☐ iştirakçıların birgə fəaliyyəti
 - ☐ iqtisadi subyektlər
 - ☒ mülkiyyət hüququ və birgə maraqlar
 - ☐ maddi məsuliyyət
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Korporativ iştirak sistemi nədir? (Çəki: 1)

- ☒ iştirakçıların arasında mövcud korporativ əlaqələrin formalarıdır
- ☐ mülkiyyətə birgə yiyələnmə
- ☐ içtimai maraqların ödənilməsi üzrə tərəfdaş münasibətləri

- ☐ tərəflərin birgə iştirakı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Korporativ qrup kimlərdir? (Çəki: 1)

- ☐ təşkilatın ən fəal üzvləri
 - ☐ öz şəxsi maraqlarına üstünlük verənlər
 - ☒ vahid korporativ məqsəd və əlaqələr əsasında birləşən bir neçə iştirakçılardır
 - ☐ yüksək mənfəət uğrunda çalışanlar
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Şirkət nəyə deyilir? (Çəki: 1)

- ☐ sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsinə
 - ☐ eyni adlı məhsul və xidmətləri istehsal edən müəssisələrə
 - ☐ bazarda nəzarət edə bilən və onu təsir altında saxlaya bilən iri iqtisadi birliklər
 - ☐ müəyyən bir məqsədi həyata keçirmək və ya bir işi görmək üçün qurulmuş birlik
 - ☒ bir neçə uyğun müəssisənin istehsal birliyinə, sənaye və ya ticarət müəssisələrinin birliklərinə
-

Sual: Holding nədir? (Çəki: 1)

- ☐ eyni adlı məhsul və xidmətləri istehsal edən müəssisələr
 - ☐ bir neçə uyğun müəssisənin istehsal birliyinə, sənaye və ya ticarət müəssisələrinin birlikləri
 - ☐ daha mürəkkəb birləşmə mexanizmi olub, bir birlikdə sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsidir
 - ☒ bir şirkətin başqa şirkətlərin pay sənədlərinin 50%-dən çox hissəsinin ələ keçirilməsi yolu ilə onların idarəedilməsini və nəzarətdə saxlamasını həyata keçirən bir birləşmədir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Alyans nədir? (Çəki: 1)

- ☐ daha mürəkkəb birləşmə mexanizmi olub, bir birlikdə sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsidir
 - ☐ bazarda nəzarət edə bilən və onu təsir altında saxlaya bilən iri iqtisadi birliklərdir
 - ☐ eyni fəaliyyət sferası üzrə bir neçə təsərrüfat subyektinin, o cümlədən müəssisənin, təşkilatın hər hansı sahədə vahid istiqamətdə fəaliyyət göstərməsi məqsədilə birləşməsidir
 - ☒ kooperasiya sazişi əsasında formalaşan və müəyyən kommersiya məqsədlərinə çatmaq niyyətində olan birləşmədir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kartel nədir? (Çəki: 1)

- ☒ eyni adlı məhsul və xidmətləri istehsal edən müəssisələrin bazarda inhisarçılığı qorumaq məqsədi ilə yaradılmış birləşmədir
- ☐ daha mürəkkəb birləşmə mexanizmi olub, bir birlikdə sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsidir

- ☐ bir neçə uyğun müəssisənin istehsal birliyinə, sənaye və ya ticarət müəssisələrinin birliklərinə deyilir
 - ☐ müəyyən bir məqsədi həyata keçirmək və ya bir işi görmək üçün qurulmuş birlik və ya ortaqlıqdır
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Korporativ əlaqələrin iştirakçıları kimlərdir? (Çəki: 1)

- ☐ Lizinq təşkilatının əməkdaşları
 - ☐ Müəssisənin istehsal təsərrüfat fəaliyyətində çalışanlar
 - ☐ Bank və sığorta sahəsində xidmət göstərənlər
 - ☒ korporasiyanın səhmdarları və onu idarə edən menecerlər
 - ☐ Korporasiyanın istehsal və qeyri istehsal təyinatlı işçiləri
-

Sual: xırda səhmdarlar nə haqda fikirləşirlər ? (Çəki: 1)

- ☒ dividendlərin səviyyəsi və səhmlərin məzənnəsinin artmasını,
 - ☐ öncə şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qənaətbəxş olması haqqında
 - ☐ kommersiya münasibətlərinin genişlənməsi
 - ☐ şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qənaətbəxş olması
 - ☐ şirkətin fəaliyyətinin maliyyə göstəriciləri və onun səhmlərinin məzənnəsinin artması
-

Sual: istiqraz vərəqələri sahibləri nə haqda fikirləşirlər? (Çəki: 1)

- ☐ dividendlərin səviyyəsi və səhmlərin məzənnəsinin artmasını
 - ☒ öncə şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qənaətbəxş olması haqqında
 - ☐ şirkətin fəaliyyətinin maliyyə göstəriciləri və onun səhmlərinin məzənnəsinin artması
 - ☐ şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qənaətbəxş olması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: şirkətin heyəti, kreditorlar, yerli hakimiyyət orqanları şirkətdən nə gözləyirlər? (Çəki: 1)

- ☐ şəxsi maraqların reallaşmasını
 - ☒ ictimai maraqların reallaşmasını
 - ☐ biznes layihələrinin reallaşmasını
 - ☐ mənfəətlə risk arasında balansın yaradılmasını
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Menecerlər nədə maraqlıdırlar? (Çəki: 1)

- ☐ şirkətdə öz vəziyyətlərinin yaxşı olmasında
 - ☐ şirkətin sabit fəaliyyət göstərməsində
 - ☐ gözlənilməyən dəyişikliklərin olmamasında maraqlıdırlar
 - ☐ Şirkətin uzunmüddətli inkişaf strategiyasının hazırlanması
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Səhmdarlar gəliri necə əldə edirlər? 1. əmək haqqı formasında 2. maddi yardım və mükafatlar formasında 3. kompensasiya formasında 4. şirkətdən dividend formasında 5. səhmlərini yüksək qiymətlə satmaqla (Çəki: 1)

- ☒ 4,5
- ☐ 1,2
- ☐ 2,3
- ☐ 3,4
- ☐ 1,3

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı xidmətlərin marketing tədqiqatının əsas vəzifəsi deyil? (Çəki: 1)

- ☐ Firmaya rəhbərlik işini təmin etmək
- ☐ Satış və risklərin qabaqcadan qiymətləndirmək
- ☐ İşgüzar vəziyyətin obyektivliyinin hər bir fazasına təsir göstərmək
- ☐ Firmada təhsil prosesinə kömək etmək
- ☒ Ticarət agentlərinə zəruri informasiyanın verilməsi

Sual: Bunlardan hansı xidmət üzrə bazar təklifi kateqoriyasına aid deyil? (Çəki: 1)

- ☐ Hiss olunan məhsula xidmətin əlavə olunması
- ☐ Əsas servis
- ☐ Hibred
- ☐ Təmiz xidmət
- ☒ Yüksək dərəcədə hiss olunmayan əmtəə

Sual: Bu xidmətlərdən hansı biznes-sektora aid deyil? (Çəki: 1)

- ☒ Məscidlər
- ☐ Banklar
- ☐ Sığorta kompaniyaları
- ☐ Hüquq və məsləhətçi firmalar
- ☐ Kommunal təşkilatlar

Sual: Aşağıdakılardan hansı xidmətin mənbədən ayrılmazlıq xüsusiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ Həyata keçirilməmiş onları yoxlamaq mümkün deyil
- ☐ Xidmətlər saxlanılmazdılar
- ☒ Xidmətlərin istehsal və istehlakı vaxt etibarlı ilə üst-üstə düşür

- ☐ Xidmətlərin keyfiyyəti onların harda göstərilməsindən asılı olaraq dəyişir
 - ☐ Xidmətin keyfiyyəti nə vaxt göstərilməsindən asılı olaraq dəyişir
-

Sual: Aşağıdakılardan hansı xidmət sahəsində marketingin 3 tipindən biridir? (Çəki: 1)

- ☐ Aktiv marketing
 - ☒ İnteraktiv marketing
 - ☐ Remarketing
 - ☐ Sinxrommarketing
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Bunlardan hansı istehlakçının xidmətin keyfiyyətindən təmin olunmazlığını təyin edən istiqamət deyil? (Çəki: 1)

- ☐ İstehlakçının gözləmələri və menecmentin təsəvvürləri arasındakı qırılma
 - ☐ Menecmentin təsəvvürləri ilə xidmətin keyfiyyətinə olan tələblər arasındakı qırılma
 - ☐ Xidmətlərin duyulması ilə servise münasibətdə olan gözləmələr arasındakı qırılma
 - ☐ Xidmət göstərilməsi ilə xarici kommunikasiya arasındakı qırılma
 - ☒ İstehsalla xidmət arasında gözləmələrdə qırılma
-

Sual: Korporasiya anlayışı necə izah edilir? (Çəki: 1)

- ☐ müxtəlif sahənin iqtisadi subyektləri kimi
 - ☒ ümumi məqsədə çatmaq üçün ayrı-ayrı şəxslərin məcmusu kimi
 - ☐ eyni sahənin iqtisadi subyektləri kimi
 - ☐ paylı mülkiyyət kimi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı biznesin korporativ formasının xarakterik xüsusiyyətlərindəndir? (Çəki: 1)

- ☐ hüquqi şəxs kimi korporasiyanın müstəqilliyi
 - ☐ hər səhmdarın maddi məsuliyyətliliyi
 - ☐ səhmlərin digər şəxslərə ötürülməsi imkanı
 - ☐ mərkəzləşdirilmiş idarəetmə
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan hansı biznesin korporativ formasının xarakterik xüsusiyyətlərindən deyil? (Çəki: 1)

- ☐ hüquqi şəxs kimi korporasiyanın müstəqilliyi
 - ☐ hər səhmdarın maddi məsuliyyətliliyi
 - ☐ səhmlərin digər şəxslərə ötürülməsi imkanı
 - ☐ mərkəzləşdirilmiş idarəetmə
 - ☒ ümumi məqsədə çatmaq üçün ayrı-ayrı şəxslərin fəaliyyəti
-

Sual: Korporativ əlaqələrin təşkilati forması hansı sistemdir? (Çəki: 1)

- ☒ korporativ əlaqələrə girmiş iştirakçıları birləşdirən və ya əks etdirən sistemdir
- ☐ iştirakçılar arasında mövcud korporativ əlaqələr sistemidir

- ☐ Marketing, menecment və biznes sistemidir
 - ☐ Maraqlı şəxslər arasında formalaşan münasibətlər sistemidir
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Hüquqi bazası olan korporativ əlaqələrin təşkilati forması ənənəvi olaraq işgüzar leksikada necə adlandırılır? (Çəki: 1)

- ☐ korporativ əlaqələrə girmiş iştirakçıları birləşdirən və ya əks etdirən forma
 - ☒ Təsərrüfatçılığın korporativ təşkilati-hüquqi forması
 - ☐ Biznesin təşkilatı hüquqi formaları
 - ☐ Təsərrüfat yoldaşlıq və təsərrüfat cəmiyyəti
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin birləşmənin məqsədi baxımından növləridir? 1. kommersiya korporativ əlaqələr 2. maliyyə-iqtisadi əlaqələr 3. qeyri kommersiya əlaqələr 4. mülkiyyət korporativ əlaqələri 5. qeyri mülkiyyət korporativ əlaqələri (Çəki: 1)

- ☐ 2,4
 - ☒ 1,3
 - ☐ 1,4
 - ☐ 2,5
 - ☐ 3,5
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin birləşmənin məqsədi baxımından növlərinə aid deyil? 1. kommersiya korporativ əlaqələr 2. maliyyə-iqtisadi əlaqələr 3. qeyri kommersiya əlaqələr 4. mülkiyyət korporativ əlaqələri 5. qeyri mülkiyyət korporativ əlaqələri (Çəki: 1)

- ☐ 1,2,5
 - ☒ 2,4,5
 - ☐ 2,3,4
 - ☐ 1,4,5
 - ☐ 1,3,5
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin birləşmənin predmeti baxımından növlərinə aiddir? (Çəki: 1)

- ☐ maliyyə-iqtisadi
 - ☐ mülkiyyət korporativ əlaqələri
 - ☐ müqavilə əsasında korporativ əlaqələr
 - ☐ ailə birləşmələri
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin birləşmənin predmeti baxımından növlərinə aid deyil? (Çəki: 1)

- ☐ maliyyə-iqtisadi
- ☐ mülkiyyət korporativ əlaqələri
- ☐ müqavilə əsasında korporativ əlaqələr
- ☐ ailə birləşmələri

● kommersiya korporativ əlaqələr

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin tərtibat xarakterinə görə növlərinə aiddir? 1. hüquqi baxımdan qeyri rəsmi korporativ əlaqələr 2. müqavilə əsasında korporativ əlaqələr 3. hüquqi baxımdan rəsmi tərtib olunmuş korporativ əlaqələr 4. kommersiya korporativ əlaqələr 5. mülkiyyət korporativ əlaqələri (Çəki: 1)

- ☐ 4,5
 - ☐ 1,5
 - ☒ 1,3
 - ☐ 1,2
 - ☐ 2,3
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin tərtibat xarakterinə görə növlərinə aid deyil ? 1. hüquqi baxımdan qeyri rəsmi korporativ əlaqələr 2. müqavilə əsasında korporativ əlaqələr 3. hüquqi baxımdan rəsmi tərtib olunmuş korporativ əlaqələr 4. kommersiya korporativ əlaqələr 5. mülkiyyət korporativ əlaqələri (Çəki: 1)

- ☐ 1,3,4
 - ☐ 2,3,4
 - ☐ 1,2,3
 - ☒ 2,4,5
 - ☐ 3,4,5
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin iştirakın təşəbbüsü baxımından növlərinə aiddir? 1. könüllü əsasda 2. məcburi qaydada 3. razılaşma əsasında 4. Birləşmə əsasında 5. Ayrılma əsasında (Çəki: 1)

- ☐ 3,4
 - ☐ 4,5
 - ☒ 1,2
 - ☐ 4,5
 - ☐ 1,5
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin iştirakın forması baxımından növlərinə aiddir? 1. könüllü əsasda 2. razılaşma əsasında 3. təsərrüfat fəaliyyətinin idarəedilməsində səs hüququnun olması 4. səs hüququnun olmaması 5. Birləşmə əsasında (Çəki: 1)

- ☐ 1,2
 - ☐ 2,5
 - ☒ 3,4
 - ☐ 1,4
 - ☐ 3,5
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin iştirakçıların tərkibi baxımından növlərinə aiddir? 1. hüquqi şəxs-hüquqi şəxs, hüquqi şəxs- fiziki şəxs, fiziki şəxs-fiziki şəxs 2. təsərrüfat fəaliyyətinin idarəedilməsində səs hüququnun olması 3. dövlət müəssisələri 4. qarışıq (dövlət müəssisəsi-hüquqi şəxs və ya fiziki şəxs) 5. səs hüququnun olmayan (Çəki: 1)

- ☐ 1,2,3
 - ☒ 1,3,4
 - ☐ 2,3,5
 - ☐ 1,2,5
 - ☐ 3,4,5
-

Sual: Aşağıdakılardan hansılar korporativ əlaqələrin iştirakçıların tərkibi baxımından növlərinə aid deyil? 1. hüquqi şəxs-hüquqi şəxs, hüquqi şəxs- fiziki şəxs, fiziki şəxs-fiziki şəxs 2. təsərrüfat fəaliyyətinin idarədilməsində səs hüququnun olması 3. dövlət müəssisələri 4. qarışıq (dövlət müəssisəsi-hüquqi şəxs və ya fiziki şəxs) 5. səs hüququnun olmayan (Çəki: 1)

- ☒ 2,5
 - ☐ 1,3
 - ☐ 3,4
 - ☐ 1,4
 - ☐ 1,5
-

Sual: Aşağıdakılardan hansı korporativ əlaqələrin birinci formasına aiddir? 1. İstehsal kooperativi 2. Tam ortaqlıq 3. Dövlət müəssisələri 4. Məhdud məsuliyyətli cəmiyyətlər 5. Qarışıq müəssisələr (Çəki: 1)

- ☐ 3,4,5
 - ☐ 1,3,5
 - ☐ 2,3,5
 - ☐ 1,4,5
 - ☒ 1,2,4
-

Sual: Aşağıdakılardan hansı korporativ əlaqələrin birinci formasına aid deyil? (Çəki: 1)

- ☐ İstehsal kooperativi
 - ☐ Tam ortaqlıq
 - ☒ Dövlət müəssisələri
 - ☐ Məhdud məsuliyyətli cəmiyyətlər
 - ☐ Səhmdar cəmiyyətlər
-

Sual: Korporativ əlaqələrin ikinci formasına nələr aiddir? 1. Şirkət 2. Kartel 3. Alyans 4. STP 5. Biznes inkubatorlar (Çəki: 1)

- ☐ 3,4,5
 - ☐ 1,4,5
 - ☐ 1,3,4
 - ☒ 1,2,3
 - ☐ 2,4,5
-

Sual: Korporativ əlaqələrin ikinci formasına nələr aid deyil? (Çəki: 1)

- ☐ Konsern
- ☐ Holding
- ☒ STP

- ☐ Trest
 - ☐ Pul
-

Sual: Konsorsium nədir? (Çəki: 1)

- ☐ sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsi
 - ☐ eyni adlı məhsul və xidmətləri istehsal edən müəssisələr
 - ☐ bir neçə uyğun müəssisənin istehsal birliyinə, sənaye və ya ticarət müəssisələrinin birlikləri
 - ☐ bazarda nəzarət edə bilən və onu təsir altında saxlaya bilən iri iqtisadi birliklər
 - ☒ müəyyən bir məqsədi həyata keçirmək və ya bir işi görmək üçün qurulmuş birlik və ya ortaqlıqdır
-

Sual: Konsern nədir? (Çəki: 1)

- ☐ sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsi
 - ☐ eyni adlı məhsul və xidmətləri istehsal edən müəssisələr
 - ☐ bir neçə uyğun müəssisənin istehsal birliyinə, sənaye və ya ticarət müəssisələrinin birlikləri
 - ☒ daha mürəkkəb birləşmə mexanizmi olub, bir birlikdə sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsidir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Sindikat nədir? (Çəki: 1)

- ☐ daha mürəkkəb birləşmə mexanizmi olub, bir birlikdə sənaye, nəqliyyat, ticarət və bank müəssisələrinin birləşməsidir
 - ☐ bir şirkətin başqa şirkətlərin pay sənədlərinin 50%-dən çox hissəsinin ələ keçirilməsi yolu ilə onların idarəedilməsini və nəzarətdə saxlamasını həyata keçirən bir birləşmədir
 - ☐ kooperasiya sazişi əsasında formalaşan və müəyyən kommersiya məqsədlərinə çatmaq niyyətində olan birləşmədir
 - ☐ bazarda nəzarət edə bilən və onu təsir altında saxlaya bilən iri iqtisadi birliklərdir
 - ☒ eyni fəaliyyət sferası üzrə bir neçə təsərrüfat subyektinin, o cümlədən müəssisənin, təşkilatın hər hansı sahədə vahid istiqamətdə fəaliyyət göstərməsi məqsədilə birləşməsidir
-

Sual: Korporativ əlaqələrində səhmdarların rolu nədən ibarətdir? (Çəki: 1)

- ☒ şirkəti lazımi kapitalla təmin etmək
 - ☐ kapitalı səmərəli istifadə etmək
 - ☐ Bazara nəzarət etmək
 - ☐ Təsərrüfat fəaliyyətini idarə etmək
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Korporativ əlaqələrində şirkəti idarə edən menecerlərin rolu nədən ibarətdir? (Çəki: 1)

- ☒ kapitalı səmərəli istifadə etmək
- ☐ şirkəti lazımi kapitalla təmin etmək
- ☐ Təsərrüfat fəaliyyətini idarə etmək

- ☐ Bazara nəzarət etmək
 - ☐ şirkəti lazımı kapitalla təmin etmək
-

Sual: Sahibkar tipli iri mülkiyyətçilər nədə maraqlı olurlar? 1. şirkətin mənfəətli işləməsində 2. səhmdar mülkiyyətin strukturunun formalaşmasından 3. onun fəaliyyət göstərdiyi biznesdə uzunmüddətli mövqə tutmasında 4. mülkiyyətçilərinin kim olmasından 5. məhsul və xidmətləri istehsal edilməsində (Çəki: 1)

- ☐ 2,4
 - ☒ 1,3
 - ☐ 1,5
 - ☐ 2,3
 - ☐ 4,5
-

Sual: Bankları korporasiyadan aldığı dividendlərdən daha çox nə düşündürür? (Çəki: 1)

- ☐ şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qənaətbəxş olması
 - ☐ müəssisənin işçilərinin sayının çox olması
 - ☒ kommersiya münasibətlərinin genişlənməsi
 - ☐ şirkətin fəaliyyətinin maliyyə göstəriciləri və onun səhmlərinin məzənnəsinin artması
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: İnvestisiya və təqaüd fondlarını nə maraqlandırır? (Çəki: 1)

- ☐ kommersiya münasibətlərinin genişlənməsi
 - ☐ şirkətin uzunmüddətli maliyyə vəziyyətinin qənaətbəxş olması
 - ☐ dividendlərin səviyyəsi və səhmlərin məzənnəsinin artmasını
 - ☒ şirkətin fəaliyyətinin maliyyə göstəriciləri və onun səhmlərinin məzənnəsinin artması
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: şirkətin heyəti, kreditorlar, yerli hakimiyyət orqanlarının korporativ əlaqələrdə iştirak səviyyəsi nədən asılıdır? (Çəki: 1)

- ☐ dövlətin iqtisadi siyasətindən
 - ☐ iqtisadiyyatın demokratikləşməsindən
 - ☐ iqtisadi azadlıqların icra mexanizmindən asılıdır
 - ☐ düzgün cavab yoxdur
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Adi şəraitdə korporativ əlaqələrin bütün iştirakçılarının ümumi marağı nədir? (Çəki: 1)

- ☒ şirkətin sabit fəaliyyəti və mənfəətli olmasıdır
 - ☐ riskli qərarları müdafiə etmək
 - ☐ öz səhmlərini satmaqla müəssisəyə gəlir gətirmək
 - ☐ cəmiyyətin ümumi yığıncağında iştirak etmək
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı korporativ əlaqələrdə menecerin marağına aid deyil?

(Çəki: 1)

- ☐ şirkətdə öz vəziyyətlərinin yaxşı olması
 - ☐ şirkətin sabit fəaliyyət göstərməsi
 - ☐ gözlənilməyən dəyişikliklərin olmaması
 - ☐ Şirkətin uzunmüddətli inkişaf strategiyasının hazırlanması
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Kreditorlar nədə maraqlıdırlar? (Çəki: 1)

- ☐ şirkətin sabit şəkildə fəaliyyət göstərməsində və onlara əsas gəlir
 - ☐ şirkətin sabit fəaliyyətində, tədiyyə qabiliyyətliliyində və gələcəkdə də bu sferada işləməkdə
 - ☐ mütəmadi vergilər ödəməsində
 - ☒ şirkətin sabit şəkildə fəaliyyət göstərməsində
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Şirkətin işçi heyəti nədə maraqlıdır? (Çəki: 1)

- ☐ şirkətin sabit fəaliyyətində, tədiyyə qabiliyyətliliyində və gələcəkdə də bu sferada işləməkdə
 - ☒ şirkətin sabit şəkildə fəaliyyət göstərməsində və onlara əsas gəlir
 - ☐ şirkətin sabit fəaliyyət göstərməsində
 - ☐ yeni iş yerləri açmasında
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Tərəfdaşlar (daimi məhsul alıcıları, təchizatçılar və başqaları) nədə maraqlıdırlar?

(Çəki: 1)

- ☐ yeni iş yerləri açmasında
 - ☐ sosial proqramların reallaşmasını bəyənirlər
 - ☒ şirkətin sabit fəaliyyətində, tədiyyə qabiliyyətliliyində və gələcəkdə də bu sferada işləməkdə
 - ☐ şirkətin sabit şəkildə fəaliyyət göstərməsində və onlara əsas gəlir
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Yerli hakimiyyət nədə maraqlıdır? (Çəki: 1)

- ☐ şirkətin sabit fəaliyyət göstərməsində
 - ☐ mütəmadi vergilər ödəməsində
 - ☐ yeni iş yerləri açmasında
 - ☐ sosial proqramların reallaşmasını bəyənirlər
 - ☒ bütün cavablar doğrudur
-

Sual: nələr kartel sazişi ola bilər? (Çəki: 1)

- ☐ satış qiymətləri
- ☐ kartel üzvlərinin payı
- ☐ bazarın bölgüsü
- ☐ mənfəətin bölüşdürülməsi

☒ bütün cavablar doğrudur

Sual: qiymət kartelləri nə əsasında formalaşır? (Çəki: 1)

- ☐ ümumi satış kanallarının müəyyənləşdirilməsi
 - ☐ bazarın və müştərilərin müəyyənləşdirilməsi
 - ☐ dövlət daxilindəki bazarları bölmək
 - ☒ ümumi və ya orta qiymanın müəyyənləşdirməsi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: satış kartelləri nə əsasında formalaşır? (Çəki: 1)

- ☐ ümumi və ya orta qiymanın müəyyənləşdirməsi
 - ☐ bazarın və müştərilərin müəyyənləşdirilməsi
 - ☐ dövlət müəssisələri arasında rəqabətin aradan qaldırılması
 - ☐ dövlət daxilindəki bazarları bölmək
 - ☒ ümumi satış kanallarının müəyyənləşdirilməsi
-

Sual: müştəri kartelləri nə əsasında formalaşır? (Çəki: 1)

- ☐ ümumi satış kanallarının müəyyənləşdirilməsi
 - ☐ dövlət müəssisələri arasında rəqabətin aradan qaldırılması
 - ☐ istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyulur
 - ☐ ümumi və ya orta qiymanın müəyyənləşdirməsi
 - ☒ bazarın və müştərilərin müəyyənləşdirilməsi
-

Sual: dövlətdaxili kartellər nə məqsədlə formalaşır? (Çəki: 1)

- ☒ dövlət daxilindəki bazarları bölmək
 - ☐ bazarın və müştərilərin müəyyənləşdirilməsi
 - ☐ istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyulur
 - ☐ ümumi satış kanallarının müəyyənləşdirilməsi
 - ☐ dövlət müəssisələri arasında rəqabətin aradan qaldırılması
-

Sual: dövlətlərarası kartellər nə məqsədlə formalaşır? (Çəki: 1)

- ☐ istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyulur
 - ☒ dövlət müəssisələri arasında rəqabətin aradan qaldırılması
 - ☐ ümumi satış kanallarının müəyyənləşdirilməsi
 - ☐ ümumi və ya orta qiymanın müəyyənləşdirməsi
 - ☐ dövlət daxilindəki bazarları bölmək
-

Sual: aşağıdakılardan hansı kartellərin növünə aiddir? (Çəki: 1)

- ☐ qiymət kartelləri
 - ☐ satış kartelləri
 - ☐ qiymət təyin etmə kartelləri
 - ☐ müştəri kartelləri
 - ☒ bütün cavablar doğrudur
-

Sual: aşağıdakılardan hansı kartellərin növünə aid deyil? (Çəki: 1)

- ☒ maliyyə kartelləri
- ☐ satış kartelləri
- ☐ qiymət təyin etmə kartelləri
- ☐ müştəri kartelləri
- ☐ qiymət kartelləri

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı kommersiya iştirakı yolu ilə xidmət tədarüküdür? (Çəki: 1)

- ☐ Satıcı və alıcının sərhəddi keçmədiyi hal. Sərhəddi ancaq xidmət özü keçir
- ☐ Xidmət və xidmət satıcısı sərhəddi keçmir, onu xidmət istehlakçısı keçir
- ☒ Xidmət təqdim edən firma sərhəddi keçir və xidmət istehlakçısına xidmət göstərdiyi nümayəndəliyini açır
- ☐ Xidmət göstərən fiziki şəxslərin bu xidməti təqdim etdiyi digər dövlətin ərazisinə keçməsidir
- ☐ Xaricdən xidmət istehlakçısının yerləşdiyi ölkəyə gələn insanların fəaliyyəti yolu ilə göstərilir

Sual: Bunlardan hansı sərhədyani tədarük xidmətinə aiddir? (Çəki: 1)

- ☒ Satıcı və alıcının sərhəddi keçmədiyi hal. Sərhəddi ancaq xidmət özü keçir
- ☐ Sərhədi xidmət istehlakçısı keçir
- ☐ Xidməti təqdim edən sərhəddi keçir
- ☐ Xidmət göstərən fiziki şəxslərin xidməti təqdim etdiyi dövlətin ərazisinə keçməsidir
- ☐ Onun məqsədi xaricdə xidmət istehlakıdır

Sual: Bunlardan hansı xidmətlər sahəsinə dair öhdəliklərindən biridir? (Çəki: 1)

- ☒ Ən əlverişli rejimdən istisnalar
- ☐ Ümumi istisnalar
- ☐ Alternativ istisnalar
- ☐ Klassik model
- ☐ Mövcud şəraitin daha da liberallaşması

Sual: Bunlardan hansı xidmət sahəsində spesifik öhdəliklərə dair əsas tələblərdən biri deyil? (Çəki: 1)

- ☐ Paylaşdırma xidmətləri üzrə heç bir məhdudiyyətin qoyulması

- ☒ Xidmətlər sahəsində subsidiyaların tətbiq edilməyəcəyinə dair öhdəliyin götürülməsi
 - ☐ Sığorta bazarının tam liberallaşdırılması
 - ☐ Telekommunikasiya sahəsində "Aztelekom"un müstəsna hüququnun ləğv edilməsi
 - ☐ Xidmətlə göstərilməsinin birinci üsulu üzrə heç bir məhdudiyyətin qoyulmaması
-

Sual: Bunlardan hansı xidmət sahəsində Azərbaycan tərəfinə sürülən əsas təkliflərdən biri deyil? (Çəki: 1)

- ☐ Xidmətlər sahəsinə investisiyanın cəlb edilməsi
 - ☐ Xidmətlərin çeşidini və keyfiyyətinin artırılması
 - ☐ Ədalətli rəqabət mühitinin yaradılması
 - ☐ Xidmətlər bazarının liberallaşdırılması
 - ☒ Biznes infrastrukturunun yaradılması və inkişafı
-

Sual: Bunlardan hansı bazar təklifinin təmiz kateqoriyasına aiddir? (Çəki: 1)

- ☒ Təklif ancaq xidmətdən ibarət olur
 - ☐ Təklif bərabər səviyyədə həm maddi məhsuldan, həm də xidmətdən ibarət olur
 - ☐ Məhsul və xidmətin əldə edilməsinin əsasında yerdəyişmə üzrə servis durur
 - ☐ İstehlakçıya maddi məhsul təklif olunur
 - ☐ Bir və ya bir neçə əlavə olunmuş maddi məhsul təklif olunur
-

Sual: Bunlardan hansı interaktiv marketinqdir? (Çəki: 1)

- ☐ Kompaniyanın işçilərinin öyrədilməsi və motivasiyası
 - ☐ Yüksək keyfiyyətli servis xidmətinin stimullaşdırılması ilə əlaqədardır
 - ☒ Heyətin müştəriyə xidmət göstərə bilmək bacarığı müəyyən edir
 - ☐ Qiymətlərin təyin olunmasını xarakterizə edir
 - ☐ İstehlakçılara xidmətin təklif olunması üzrə adi işi xarakterizə edir
-

Sual: Səhmdarlarla idarəedicilər arasındakı əlaqələrin xarakteri nədən asılıdır? (Çəki: 1)

- ☐ səhmdar mülkiyyətin strukturunun formalaşmasından
 - ☐ səhm zərflərinin ölçüsündən
 - ☐ onların mülkiyyətçilərinin kim olmasından
 - ☐ şirkətə münasibətdə maraqlarından
 - ☒ bütün cavablar doğrudur
-

Sual: səhmdarlar hansı baxımdan ən yüksək risklərə məruz qalırlar? 1. yüksək mənfəət gətirə biləcək riskli qərarları baxımından 2. gözlənilməyən hadisələr baxımından 3. bu və ya digər səbəbdən şirkət mənfəətlə işləmədikdə gəlir əldə etmirlər 4. şirkətin iflası zamanı bütün digər qrupların tələbləri ödənildikdən sonra kompensasiya alırlar 5. sığorta riskləri baxımından (Çəki: 1)

- ☐ 1,2
- ☒ 3,4
- ☐ 2,3
- ☐ 1,4

Sual: Aşağıdakılardan hansı səhmdarın şirkətin menecmentinə təsirinə aiddir? (Çəki: 1)

- ☐ səhmdar cəmiyyətin ümumi yığıncağında direktorlar şurasının tərkibini dəyişdirir
 - ☐ şirkətin menecmentinin fəaliyyətini qeyri-kafi qiymətləndirir
 - ☐ öz səhmlərini satmaqla şirkətin səhmlərinin məzənnəsinə təsir göstərir
 - ☐ bu səhmlərin mövcud menecmenti bəyənməyən səhmdarlara keçməsilə
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Konsorsium birliyin əsas spesifik xüsusiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ bazarın və müştərilərin müəyyənləşməsi əsasında formalaşır
 - ☒ buraya daxil olan müəssisələr tamamilə öz iqtisadi və hüquqi müstəqilliklərini saxlayırlar
 - ☐ dövlət daxilindəki bazarları bölməklə formalaşır
 - ☐ istehsal və satışı müəyyənləşdirən məhdudiyyətlər qoyulur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Kartel – eyni bir istehsal sahəsinin bir sıra müəssisəsinin elə birləşməsidir ki, (Çəki: 1)

- ☐ bu birləşmədə istehsal və satışı müəyyənləşdirən məhdudiyyətlər qoyulur
 - ☐ buraya daxil olan müəssisələr tamamilə öz iqtisadi və hüquqi müstəqilliklərini saxlayırlar
 - ☐ əmtəələrin kütləvi istehsal olduğu sahəni yaranır
 - ☒ bu birləşmələrdə istehsalçılar öz məhsullarını öz istehsal vasitələri ilə istehsal edib bazara sərbəst çıxarırlar
 - ☐ düzgün cavab yoxdur
-

Sual: aşağıdakılardan biri qiymət təyin etmə kartellərinə aiddir: (Çəki: 1)

- ☐ ümumi satış kanallarının müəyyənləşdirilməsi
 - ☐ dövlət müəssisələri arasında rəqabətin aradan qaldırılması
 - ☐ ümumi və ya ortaq qiymətin müəyyənləşdirməsi
 - ☒ istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyulur
 - ☐ düzgün cavab yoxdur
-

Sual: aşağıdakılardan hansı sahibkarlar birliyinin öz üzvləri qarşısında müəyyən öhdəliklərdən biri deyil? (Çəki: 1)

- ☐ sahibkarın hüquqlarını, əmlak və digər qanuni mənafeələrini qorunması
 - ☐ dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazarinfrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək göstərmək
 - ☐ sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrin iulənib hazırlanmasını həyata keçirmək
 - ☒ Bütün üzvlərinin ehtiyac və tələbatlarının yaxşılaşdırılması
 - ☐ Sosial-iqtisadi yönümlü təşkilatların yaradılması və inkişafına kömək etmək
-

Sual: Dövlətin sosiallaşdırılması nəyi ifadə edir? (Çəki: 1)

- ☐ sahibkarın hüquqlarını , əmlak və digər qanuni mənafeələrini qorunması
 - ☐ dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq , bazarinfrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək göstərmək
 - ☐ sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə tətbiq etmək üçün şərait yaratmaq
 - ☒ bütün üzvlərin ehtiyac və tələbatlarının yaxşılaşdırılması.
 - ☐ Sosial-iqtisadi yönümlü təşkilatların yaradılması və inkişafına kömək etmək
-

Sual: Aşağıdakılardan hansı sosial tərəfdaşlıq formasıdır? (Çəki: 1)

- ☐ Kollektiv danışıqlar
 - ☐ əmək münasibətlərinin tənzimlənməsi üzrə qarşılıqlı konsultasiyalar
 - ☐ təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirakı
 - ☐ əmək mübahisələrin həllində işçilərin və işə götürənlərin nümayəndələrin iştirakı
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Aşağıdakılardan hansı sosial tərəfdaşlığın əsas prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ Tərəflərin hüquq bərabərliyi
 - ☐ Qarşılıqlı hörmət və tərəflərin maraqlarının nəzərə alınması
 - ☐ Tərəfləri münasibətlərində iştirak marağı
 - ☐ tərəflərin nümayəndəliklərinin səlahiyyətləri
 - ☒ əmək münasibətlərinin tənzimlənməsi
-

Sual: nə ilə əlaqədar olaraq mülkiyyətçilər, onları təmsil edən menecerlər və həmkarlar ittifaqlarının arasında konstruktiv münasibətlər formalaşmağa başlamışdır? (Çəki: 1)

- ☒ iqtisadi həyatın inkişaf etməsi
 - ☐ tərəflərin hüquqi bərabərliyi
 - ☐ qarşılıqlı hörmət və tərəflərin maraqlarının nəzərə alınması
 - ☐ tərəflərin müqavilə münasibətlərində iştirak marağı
 - ☐ tərəflərin nümayəndələrinin səlahiyyətləri
-

Sual: iqtisadi həyatın inkişaf etməsi ilə əlaqədar olaraq mülkiyyətçilər, onları təmsil edən menecerlər və həmkarlar ittifaqının arasında nə formalaşmışdır? (Çəki: 1)

- ☐ əmək münasibətləri
 - ☐ biznes münasibətləri
 - ☒ konstruktiv münasibətlər
 - ☐ düzgün cavab yoxdur
 - ☐ iqtisadi münasibətlər
-

Sual: uzun illər ərzində sahibkarlar , işçilər və onları təmsil edən həmkarlar ittifaqlarının arasında mövcud olan münasibətlər nə xatırlatmışdır? (Çəki: 1)

- ☐ çoxlarının coxları ilə əlaqəsini
 - ☒ bir qapıya oynalınan oyunu
 - ☐ əmtəənin əmtəəyə dəyişdirilməsini
 - ☐ Düzgün cavab yoxdur
 - ☐ Bütün cavablar doğrudur
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Korporasiya nədir? (Çəki: 1)

- ☐ bu birlik, müəssisələr və ya ayrı-ayrı sahibkarlar ittifaqıdır
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqıdır
- ☐ öz aralarında razılaşma əldə edən, bir qayda olaraq, eyni sahəyə aid firmaların birliyi
- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsalat kompleksində birləşdiyi birlikdir
- ☒ bütün sadalanan cavab variantlarıdır

Sual: "Korporasiya" termini hansı terminin sinonimidir? (Çəki: 1)

- ☐ məhdud məsuliyyətli cəmiyyət
- ☒ səhmdar cəmiyyəti
- ☐ əlavə məsuliyyətli cəmiyyət
- ☐ təsərrüfat cəmiyyətləri
- ☐ təsərrüfat yoldaşlıqları

Sual: İlk korporasiyalar harada yaranıb? (Çəki: 1)

- ☐ qədim Misir
- ☐ Hindistan
- ☐ qədim Çin
- ☒ qədim Roma
- ☐ doğru cavab yoxdur

Sual: Səhmdar cəmiyyəti nədir? (Çəki: 1)

- ☐ elə bir təşkilatdır ki, partnyorların bu təşkilatın fəaliyyətində şəxsi iştirakı digər partnyorların iştirakı ilə uyğunlaşdırılır
- ☒ nizamnamə kapitalı müəyyən miqdarda paylara bölünmüş kommersiyə təşkilatıdır
- ☐ iştirakçıları öz aralarında bağlanmış müqaviləyə uyğun olaraq birgə təsərrüfat fəaliyyəti həyata keçirən və onlara məxsus əmlak üzrə öhdəliklərinə görə məsuliyyət daşımayan təşkilatdır
- ☐ nizamnamə fondu təsisçilərin ödəmələri əsasında yaradılan və təşkilatın kreditorların maraqlarına zəmanət verən əmlakının minimal ölçüsünü müəyyən edən kommersiya təşkilatıdır
- ☐ doğru cavab yoxdur

Sual: Konsern nədir? (Çəki: 1)

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya formasıdır
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☒ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Konqlomerat nədir? (Çəki: 1)

- ☒ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya formasıdır
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir

Sual: Konsorsium nədir? (Çəki: 1)

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati integrasiya forması
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☒ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir

Sual: Kartel nədir? (Çəki: 1)

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya forması
 - ☒ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
 - ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı
 - ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir
-

Sual: Sindikat nədir? (Çəki: 1)

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya forması
 - ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
 - ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı
 - ☒ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir
-

Sual: tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir (Çəki: 1)

- ☒ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
 - ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
 - ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
-

Sual: Trest nədir? (Çəki: 1)

- ☒ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir

- ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
-

Sual: Assosiasiya nəyə deyilir? (Çəki: 1)

- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
 - ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
 - ☒ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
 - ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
-

Sual: Strateji alyans nədir? (Çəki: 1)

- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birləşdiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
 - ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
 - ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansı digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
 - ☒ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
 - ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
-

Sual: Zəmanətli istehlak səviyyəsi Azərbaycan Respublikasının hansı qanunu ilə tənzimlənir? (Çəki: 1)

- ☐ Reklam haqqında Azərbaycan Respublikasının Qanunu
 - ☐ İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
 - ☐ Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
 - ☒ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
 - ☐ hahıbrarlıq haqqında Azərbaycan Respublikasının qanuni
-

Sual: Reklam haqqında Azərbaycan Respublikasının Qanununda "sosial reklam" anlayışı necə açıqlanır? (Çəki: 1)

- ☐ fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklərə maraq formalaşdırılması məqsədi ilə yayılan informasiya
- ☒ qeyri-kommersiya xarakteri daşıyan və Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi və s. istiqamətinə yönələn informasiya
- ☐ yanlış, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır
- ☐ yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklamdır
- ☐ doğru cavab yoxdur

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: IP nədir? (Çəki: 1)

- ☐ virtual özəl şəbəkədir
- ☐ məntiqi şəbəkədir
- ☐ nitq signalının ötürülməsini təmin edən rabitə sistemidir
- ☒ şəbəkələrarası protokoldur
- ☐ açıq sistemlərin qarşılıqlı fəaliyyət modelidir

Sual: VPN: (Çəki: 1)

- ☒ virtual özəl şəbəkədir
- ☐ məntiqi şəbəkədir
- ☐ nitq signalının ötürülməsini təmin edən rabitə sistemidir
- ☐ şəbəkələrarası protokoldur
- ☐ açıq sistemlərin qarşılıqlı fəaliyyət modelidir

Sual: VoIP nədir? (Çəki: 1)

- ☐ virtual özəl şəbəkədir
- ☐ məntiqi şəbəkədir
- ☒ nitq signalının ötürülməsini təmin edən rabitə sistemidir
- ☐ şəbəkələrarası protokoldur
- ☐ açıq sistemlərin qarşılıqlı fəaliyyət modelidir

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	8
Maksimal faiz	8

Sual: Transmission Control Protocol (TCP) nədir? (Çəki: 1)

- ☒ ● ötürmənin idarəetmə protokoludur
- ☐ ○ internet-brauzerdir
- ☐ ○ internet-serverdir
- ☐ ○ kommunikasiyalar və şəbəkə protokollarının işlənilib hazırlanması üçün mücərrəd şəbəkə modelidir
- ☐ ○ buraxılmış zənglərə baxış protokoludur

Sual: OSI şəbəkə modeli nədir? (Çəki: 1)

- ☐ ○ ötürmənin idarəetmə protokoludur
- ☐ ○ internet-brauzerdir
- ☐ ○ internet-serverdir
- ☒ ● kommunikasiyalar və şəbəkə protokollarının işlənilib hazırlanması üçün mücərrəd şəbəkə modelidir
- ☐ ○ buraxılmış zənglərə baxış protokoludur

Sual: Hostinq nədir? (Çəki: 1)

- ☒ ● informasiyanın serverdə yerləşdirilməsi üçün xidmət
- ☐ ○ virtual nömrə
- ☐ ○ e-mail-ə göndərilən faks
- ☐ ○ buraxılmış zənglərə baxış
- ☐ ○ internet + telefoniya

Sual: Veb-brauzer: (Çəki: 1)

- ☒ ● veb-saytlara baxmaq üçün proqram təminatıdır
- ☐ ○ təşkilatın bölmələrinin işini təmin edən əməliyyat-hesablama bölməsidir
- ☐ ○ istifadəçinin kompüter diskinə yükləyə biləcəyi bütün informasiyalardır
- ☐ ○ şəbəkələrarası protokoldur
- ☐ ○ müştərinin avadanlığının yerləşdirilməsi xidmətidir

Sual: IP və TCP arasında fərq nədən ibarətdir? (Çəki: 1)

- ☐ ○ informasiyanın ötürülməsi sürətindən
- ☐ ○ ötürülən informasiyanın həcmindən
- ☐ ○ ötürülən informasiyanın mahiyyətindən
- ☒ ● informasiyanın səhvsiz və etibarlı çatdırılmasından
- ☐ ○ doğru cavab yoxdur

Sual: Azad iqtisadi zona nədir? (Çəki: 1)

- ☐ ○ gömrük və vergi rüsumları olan azad "açıq" zonalardır
- ☒ ● təsərrüfatın aparılması üçün müstəsna imtiyazlar verilən məhdud ərazilərdir

- ☐ bir dövlətin gətirilən mallara gömrük ərazisində olan mallar kimi baxılan ərazilərdir
- ☐ bank əməliyyatlarının həyata keçirilməsi üçün imtiyazsız rejimlərin tətbiq edildiyi bank və sığorta zonalarıdır
- ☐ gömrük rüsumlarının ləğv edilmədiyi, lakin ixrac-idxal nəzarəti həyata keçirilən tranzit zonalarıdır

Sual: Elektron biznes nədir? (Çəki: 1)

- ☐ kommunikasiyalar vasitəsilə pul qazanmaq üsuludur
- ☐ maliyyə biznesi növlərindən biridir
- ☒ televiziya, telefon və internet vasitəsilə pul qazanmaq üsuludur
- ☐ kommersiya sahibkarlığının xüsusi forması
- ☐ doğru cavab yoxdur

Sual: Elektron kommersiya nədir? (Çəki: 1)

- ☐ alıcının və ya satıcının tapşırığı ilə həyata keçirilən, malların, işlərin və xidmətlərin alqı-satqısı ilə bağlı əməliyyat
- ☒ mal və ya xidmətdən istifadə hüququnun bir şəxsdən digər şəxsə keçməsinə gətirib çıxaran elektron üsulla həyata keçirilən proses
- ☐ mal, iş və xidmətlərin bilavasitə istehlakçıları və istehsalçıları arasında bağlanmış saziş əsasında həyata keçirilən əməliyyat
- ☐ bilavasitə istehlakçılar və ya bilavasitə istehsalçılar arasında kommersiya sazişi
- ☐ istehsalçıların və alıcıların daha məqsədeuyğun əlaqəsini təmin edən metodlar məcmusu

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstifadəçi kontenti nədir? (Çəki: 1)

- ☐ veb-saytlara baxmaq üçün proqram təminatıdır
- ☐ təşkilatın bölmələrinin işini təmin edən əməliyyat-hesablama bölməsidir
- ☒ istifadəçinin kompüter diskinə yükləyə biləcəyi bütün informasiyalardır
- ☐ şəbəkələrarası protokoldur
- ☐ müştərinin avadanlığının yerləşdirilməsi xidmətidir

Sual: Bek-ofis nədir? (Çəki: 1)

- ☐ veb-saytlara baxmaq üçün proqram təminatıdır
- ☒ təşkilatın bölmələrinin işini təmin edən əməliyyat-hesablama bölməsidir
- ☐ istifadəçinin kompüter diskinə yükləyə biləcəyi bütün informasiyalardır
- ☐ şəbəkələrarası protokoldur

☐ müştərinin avadanlığının yerləşdirilməsi xidmətidir

Sual: Birgə müəssisənin formalaşdırılması və fəaliyyəti hansı qanunvericilik bazası ilə tənzimlənir? (Çəki: 1)

- ☐ sahibkarlıq fəaliyyəti haqqında, reklam haqqında, insan hüquqlarının müdafiəsi haqqında
 - ☐ reklam haqqında, investisiyalar haqqında
 - ☒ sahibkarlıq fəaliyyəti haqqında, investisiyalar haqqında, xarici investisiyaların müdafiəsi haqqında
 - ☐ xarici investisiyaların müdafiəsi haqqında, insan hüquqlarının müdafiəsi haqqında, istehlakçı hüquqlarının müdafiəsi haqqında
 - ☐ istehlakçı hüquqlarının müdafiəsi haqqında, reklam haqqında
-

Sual: Aşağıda sadalananlardan hansı elektron biznes sisteminə daxil deyil? (Çəki: 1)

- ☐ informasiya mübadiləsi altsistemləri
- ☐ elektron sənəd dövriyyəsi altsistemləri
- ☐ qlobal axtarış, biliklərin toplanması və birgə istifadəsi altsistemi
- ☐ satış və alışın təşkili üçün elektron kommersiya altsistemləri
- ☒ istehsal xərclərinin azalmasını təmin edən altsistemlər